



## Dünya parlamentariləri Ulu Öndərin əbədiyaşar xatirəsini ehtiramla andılar

Mayın 16-da Milli Məclisin xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirildi.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova yubiley tədbirində iştirak edən xarici ölkələrin parlament sədriləri və sədr müavinlərini, millət vəkallərini, beynəlxalq təşkilatların təmsilçilərini, diplomatları, bütün qonaqları Milli Məclisin adından səmimi salamlayıb. Qeyd etdi ki, xüsusi iclasda xarici ölkələrin 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər. Spiker diqqətə çatdırdı ki, ümumiyyətlə, xarici ölkələrin



228 nəfər nümayəndəsi Bakıya tərif buyurub, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası dörd qitəni əhatə edir və bu gün iclasda hörmətli qonaqların ürək sözləri dinlənəcək.

Sonra Milli Məclisin Sədri kürsüyə keçərək böyük şəxsiyyət və müdrik rəhbər Heydər Əliyev haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.

Spiker Sahibə Qafarova qeyd etdi ki, həqiqi milli liderlərin həm sağlığında, həm də dünyasını dəyişəndən sonra onların əməllərinin və ideyalarının sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. O bildirdi ki, Azərbaycanın öz tarixi əzizində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmiş, fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur. Onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdırmağa başlamışdır.

→ 3

## Azərbaycanla İordaniya dost və qardaş ölkələrdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfədinə qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfədinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirdi.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz

müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.

İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi.

→ 2

## İlham Əliyevin sülh gündəliyi bölgədəki sabitliyin zəmanətidir

Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən 5-ci görüşdə Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı

Görüşün digər vacib məqamı Azərbaycanın kommunikasiyaların açılmasına dair təklifinin realizəsi üzrə ciddi irəliləyişlə bağlıdır. Şarl Mişel deyib ki, bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda, xüsusilə də Naxçıvana və əks istiqamətdə dömir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlər təlimatları verilib. Bu işdə tərəflər Ümum-

dünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Beləliklə, aydın olur ki, Zəngəzur dəhlizinin açılması işi ilə bağlı hansısa əngəl qalmır və işin dəstəklənməsi üçün prosesə Ümumdünya Gömrük Təşkilatı cəlb ediləcək. Bu, əlbəttə, Ermənistanın ənənəvi yayımlarının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Bütün görüşlərdə olduğu kimi, bu dəfə də humanitar məsələlər Prezident İlham Əliyevin əsas təzislərindən olub və Şarl Mişelin ifadə etdiyi kimi, yaxın həftələrdə ciddi nəticələr gözlənilir. Ən əsası, azaraq sərhədi keçən hərbi qulluqçular sürətləndirilmiş əsaslarla azad olunacaqlar.

→ 6

## Diplomatik gücün təntənəsi

Azərbaycan növbəti Brüssel görüşündə də Hayastan üzərində qələbə qazandı

Brüssel görüşünün ən önəmli məqamı Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrik ərazisini tanıması, bununla bağlı rəsmi açıqlama ilə çıxış etməsidir. Bu onu göstərir ki, Ermənistan otuz illik işğal siyasətinə, həmçinin postmüharibə dövründəki söylərinə baxmayaraq, Azərbaycandan bir qarış belə ərazi əldə edə bilməyəcəyini anlayır. Digər mühüm məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan Brüssel görüşündə dəhlizlərin açılmasının zərurətini etiraf etdi.

Zəngəzur dəhlizinin açılması Avropa İttifaqı tərəfindən də dəstəklənir, bu, dəhlizlərin açılması prosesinə həm siyasi, həm də mədəni-psixoloji baxımdan mühüm tökdür.

Azərbaycan daha 30 il İrəvanı gözləyə bilməz və təsadüfi deyil ki, Prezident İlham Əliyev 2023-cü il sülh üçün son fürsət kimi dəyərləndirib. Ermənistan isə əksinə, daha çox sülhü pozma taktikası seçib. Hətta şərti sərhədlərdə erməni təxribatları nəticəsində toqquşmalar adı hala çevrilib. Belə bir şəraitdə Brüsseldə Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığın ifadə edilməsi özlüyündə pozitiv mühit yaradır. Müzakirələrdə Azərbaycanın tələbi üzrə sərhədlərin delimitasiyası ilə bağlı növbəti addımların nəzərdə keçirilməsi fonunda müəyyən irəliləyişləri məhz Bakının nail olduğu mühüm nəticə hesab etmək olar.

Paris növbəti Brüssel prosesini dağda bilmədi, əksinə, Prezident İlham Əliyev dünyaya göstərdi ki, Fransanı oyundan kənar saxlamaq iqtidarındadır. Üstəlik, razılıq olarsa, Azərbaycan və Ermənistan rəhbərlərinin iyulda Brüsseldə, habelə Avropa Siyasi Birliyinin 2-ci sammiti çərçivəsində Fransa Prezidenti Makron və Almaniya kansleri Şoltsun iştirakı ilə Kişinyovda, habelə oktyabrda Qranadada keçiriləcək üçüncü ASB sammiti çərçivəsində yenidən görüşmələri gözlənilir. Yəni Bakı faktiki olaraq bütün kənar təsirləri zərərsizləşdirərək prosesi reallaşdırmaqla imkanlarını göstərdi.

→ 10

## Quruculuq əzmi

İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru dünya miqyaslı unikal inkişaf məkanına çevirib

Artıq Zəngilanın Ağalı kəndi və Tərtərin Talış kəndinin sakinlərinin təmsilində Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın uğurlu başlanğıcı da qoyulub.

Zəfərdən sonra geniş quruculuq meydanına çevrilən Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, elektrik enerjisi, su



təchizatı və digər mühüm işlər görülür. O cümlədən yeni

şəhərlərin, kəndlərin, inzibati və yaşayış binalarının təməli

→ 8

Azərbaycanda "Kərimə" dövlətini qurmaq istəyən "müqavimətçi dəstə" saxlanılıb

İran xüsusi xidmət orqanları tərəfindən maddi maraqlı və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

→ 12

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. DTX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

→ 12

## Türkiyədə demokratiyanın aydın təəcəssümü

Türkiyə demokratik dəyərlərə və insan haqlarına sadiqliyini, seçki prinsiplərinə, xalqın istək və arzularına ehtiramını və liderə məhəbbətini təsdiq etdi. Prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğan üstünlük əldə etməsi isə təbii bir nəticədir. Nəzərə almaq lazımdır ki, o, rəhbər olduğu 20 ildə Türkiyə dünyanın qabaqcıl, söz sahibi olan dövlətlərindən birinə çevrilib. Rəcəb Tayyib Ərdoğan türk xalqının həmrəyliyini uğurla münasibətlərə aparacaq qətiyyətli liderdir. Onun Türkiyənin iqtisadi, siyasi və mədəni cəhətdən yüksəklərə qaldırılması üçün yüksəklərdə olmasını arzu edirik.

Türkiyənin Azərbaycana hər zaman dəstək verməsi, xüsusilə Vətən müharibəsində təkə dövlət səviyyəsində deyil, xalqlarımızın bir yumruğa çevrilərək bərabər mübarizəsi bizi daha da yaxınlaşdırdı. Yəni haqq mübarizəmizdə yanımızda olan qardaşlarımızın seçkilərdə də qələbə qazanmasını, Türkiyənin daim yüksəklərdə olmasını arzu edirik.



→ 8

# Azərbaycanla İordaniya dost və qardaş ölkələrdir



Əvvəlki l-ci sahə.

Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. Prezident İlham Əliyev salamlara



görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi. Qonaq vurğuladı ki, Azərbaycanla İordaniya arasında dost-

susi rolları olub. Əhməd Əs-Səfadi qeyd etdi ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərə imza atıb. O vurğuladı ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Sonda Əhməd Əs-Səfadi Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi

## "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298; 2022, № 12, maddələr 1379, 1399; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 706-VIQD nömrəli, 30 dekabr tarixli 785-VIQD nömrəli və 24 fevral tarixli 823-VIQD

nömrəli qanunları) 41.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzasın ikinci cümləsinə "məlumatlar" sözlərindən sonra "bu Qanunun 41-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla" sözləri əlavə edilsin.

2. Dördüncü-bəşinci abzaslar müvafiq olaraq beşinci-altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmununda dördüncü abzas əlavə edilsin:

"Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış öcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir."

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun tətbiqi və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara ahrım**:

1. Müəyyən edilsin ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

2. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, mad-

də 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:  
"3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;"

2.2. 3.3-cü bənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2023-cü il

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol"un təsdiq edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara ahrım**:

1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2023-cü il

## Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınmış, öz xalqının layiqli oğlu olaraq yeni Azərbaycanın - beynəlxalq aləmdə müstəqil və pragmatik siyasətini həyata keçirən güclü, fəravan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoymuşdur.

Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və bundan sonra da müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.

Hörmətlə,

**Dmitri MEDVEDEV,**

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini

◆ ◆ ◆

Zati-aliləri, möhtərəm cənab Prezident!

İcazə verin, Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını müasir Azərbaycanın taleyini müəyyənləşdirmiş, 1993-cü ildən 2003-cü ilədək respublikanın Prezidenti olmuş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbədən təbrik edim.

Heydər Əliyevin şəxsiyyətinin və həyat fəaliyyətinin dəyəri təyin etmək mümkün deyil. O, Azərbaycanı bütün dünyada hörmət edilən, çiçəklənən, gələcəyə yönələn dövlətə çevirməyi bacardı. Mənə Heydər Əliyevə bir neçə dəfə görüşmək nasib olmuşdur. Həqiqətən dünyəviyyəti bu siyasi xadimin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam.

Mən çox şadam ki, Siz Heydər Əliyevdən miras qalan dəyərləri daha da artırmağa çalışırsınız. O, Sizinlə qürur duyurdu.

Bir daha Sizi Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına rifah, tərəqqi arzulayıram.

Səmimi-qəlbədən Sizin,

**Mixail ŞVIDKOY,**

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

◆ ◆ ◆

Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Sizi və Azərbaycan xalqını görkəmli milli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbədən təbrik edirəm. Ölkəsinin əsl vətənpərvəri olaraq, Heydər Əliyev respublikanın yüksək sosial-iqtisadi inkişafı üçün möhkəm bünövrə yaratmaqla müasir Azərbaycanın formalaşmasına dəyərli töhfə vermişdir. Azərbaycanın Ümummilli Liderinin çoxqütblü dünya nizamının müdafiəsində önəmli rolunu, Avrasiya məkanında ümumi dəyərlər və ideallarla birləşmiş dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsində səylərini xüsusi qeyd etmək istədim.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, dahi atanızın fəaliyyətinin davam etdirilməsində böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublika-

sı qarşılıqlı faydalı Avrasiya tərəfdaşlığının inkişafında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır.

Hörmətlə,

**Mixail MYASNIKOVİÇ,**

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri

◆ ◆ ◆

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhi!

Zati-aliləri Prezident Əliyev!

Müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin xatirəsinə ehtiramla yad edildiyi bu əlamətdar günlərdə Keniya xalqının səmimi salamlarını və təbriklərini qəbul etməyinizi xahiş edirəm.

Prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının əsasını qoyan dahi uzaqgörən lider idi. Biz Azərbaycanın böyük oğlunun xatirəsinə ehtiramla yad etməkdə sizlərə qoşuluruq. Ulu Öndərin strategiyası və xidmətləri sayəsində bütün islam dünyası onun möhkəm təməli üzərində əsasını qoyduğu müasir Azərbaycan dövlətinə heyranlıqla baxır. Məhz onun xidmətləri sayəsində Azərbaycan xalqı və dövləti öz şöhrətini, sabitliyini bərpa edə bilib. Onun uzaqgörənliyi, müdrik rəhbərliyi sayəsində Azərbaycan bu gün əsas beynəlxalq enerji istehsalçısına və iqtisadi gücə çevrilib.

Bu əlamətdar günlərdə beynəlxalq ictimaiyyətlə əl-ələ verərək uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə böyük Azərbaycan xalqının diplomatik, iqtisadi, sosial və mədəni tərəqqisini təmin edən dahi liderin fədakarlığını minnətdarlıqla və ehtiramla xatırlayırıq. Prezident Heydər Əliyevin Azərbaycan dövlətinin sabitliyinin, inkişafının və rifahının təminatçısı kimi böyük xidmətlərini sözlə təsvir etmək çətinidir. İnsan hüquqlarının tam təminatçısı, ümumbəşəri demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində, müasir Azərbaycan Ordusunun qurulmasında mərhum Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiririk.

Dərin hörmətlə,

**Yusuf Abdulrahman NZİBO,**

Keniya Müsəlmanları Ali Şurasının sədri

◆ ◆ ◆

Zati-aliləri!

Xahiş edirəm, Azərbaycanın və onun xalqının tərəqqisi üçün böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini qəbul edin.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz səyləri çətin dövrdə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, Ermənistanın hərbi təcavüzünü dayandıraraq neft sənayesinin inkişafı, kənd təsərrüfatında və sosial sahədə müdərəkəmi islahatların həyata keçirilməsi ilə nəticələndi.

Dahi Heydər Əliyevin müdrik siyasəti ölkədə həyata keçirilən mühüm konstitusional islahatlar, ölüm hökmünün ləğvi, Ombudsman təsisatının yaradılması, iqtisadi, aqrar islahatlar və s. ilə səciyyəvləndi.

Onun xarici siyasəti Birləşmiş Millətlər Təşkilatı, NATO, Avropa İttifaqı, Avropa Şurası, ABŞ və Rusiya ilə yeni əlaqələr yaratdı ki, bu da Azərbaycanı dünyanın müdərəkəmi, sülhsevər ölkəsinə çevirdi.

Hörmətlə,

**Abdullah NUMAN,**

Serbiyanın müftisi

## Baş nazir Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

İPU-nun parlamentlərarası əlaqələrinin və global parlament diplomatiyasının inkişafındakı rolu təqdir edilərək Azərbaycanın bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük



əhəmiyyət verdiyi bildirilib. Azərbaycanın İPU-ya üzv ki-

mi səmərəli fəaliyyəti, həmçinin qarşdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

## Azərbaycan-Misir əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluqla ifadə olunub.

Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inki-



şaf səviyyəsi yüksək qiymətləndirilib.

Misir Ərəb Respublikası Prezidentinin cari ilin yanvarında ölkəmizə baş tutmuş

səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulanıb. Görüşdə həmçinin Azərbaycan-

Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

# Heydər Əliyev irsinin global nüfuzu

## Dünya parlamentariləri Ulu Öndərin əbədiyaşar xatirəsini ehtiramla andılar



Əvvəlki 1-ci səh.

Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyev dahiyəni idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində ölkəmiz heyratəmiz inkişaf yolu keçdi. Sovet İttifaqının ön geridə qalmış respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Ölkə həyatının bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Məhz on səmərəli siyasətinin reallaşmasına yönəldi. Ölkə həyatının bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Məhz on səmərəli siyasətinin reallaşmasına yönəldi. Ölkə həyatının bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Məhz on səmərəli siyasətinin reallaşmasına yönəldi.

Spiker vurğuladı ki, Heydər Əliyev dövründə keçmiş SSRİ məkanında İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilən Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı.

Bu illərin tariximizə mədəni intibah dövrü kimi daxil olduğunu qeyd edən Sahibə Qafarova Azərbaycan incəsənətinin bütün sahələrində yüksəliş dövrü yaşandığını, ədəbiyyat, musiqi, teatr, balet və digər yaradıcılıq sahələrinin sürətlə inkişaf etdiyini söylədi. Diqqətə çatdırdı ki, xalqın milli mədəniyyətinin güclənməsinə tökan verən, tarixi ənənələrinin qorunmasına yönələn işlər həyata keçirildi, mövcud imkanlar daxilində xalqın mədəni sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi. Eyni zamanda təhsilin inkişafına, respublikadan kənar kadr hazırlığına diqqət artırıldı, hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü.

Heydər Əliyevin 1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyası Büro-sunun üzvü, SSRİ Nazirlər Soveti Sədri-nin birinci müavini vəzifəsində çalışmasından danışan Sahibə Qafarova onun bu vəzifədə SSRİ-nin 12 nazirliyinin və 20-yə yaxın komitəsinin fəaliyyətinə nəzarət etdiyini diqqətə çatdırdı. Həmçinin Heydər Əliyevin rəhbərlik etdiyi Operativ Məsələlər Komissiyası Sovet İttifaqının təsərrüfat idarəçiliyinin bir çox aktual məsələləri ilə məşğul olurdu və onun rəhbərliyi ilə sosial sahədə, təhsildə və səhiyyədə islahatlar aparılırdı. Spiker Sahibə Qafarova bildirdi ki, bundan əlavə, Ulu Öndər xarici iqtisadi əlaqələr sistemini idarə edən əsas rəhbərlərdən biri idi, SSRİ-nin Asiya və Yaxın Şərqdə beynəlxalq əlaqələri ilə bağlı qərarların qəbul edilməsində mühüm rol oynayırdı. O, bir sıra digər sahələrdə aid layihələrdə də yaxından iştirak edirdi.

Sahibə Qafarova xüsusi vurğuladı ki, Moskvada çalışanda da Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmədi. Ulu Öndərin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düş-



mənçilik niyyəti bəsləyən qüvvələrin qarşısında ən böyük siper idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandı. Məhz həmin istefa Azərbaycanına qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu.

Milli Məclisin Sədri Sahibə Qafarova bir məqamda diqqəti cəlb edərək bildirdi ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrlərin təhlili göstərir ki, etibarlı və soriştəli siyasət rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında həlledici rol oynayır. Bu həqiqəti xalqımızın 1988-1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etdiyini vurğulayan Sahibə Qafarova dedi ki, respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin qeyri-peşəkərliliyi, bəzən də xəyanət yoluna düşməsi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərə-mərcilik, kaos Azərbaycanı fəlakət həddinə gətirib çıxarmışdı. Ermənistan azərbaycanlıların kütləvi şəkildə qovulması, Sumqayıt fitnəsi, Qanlı Yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, başqa torpaqlarımızın işğal edilməsi, insanlarımızın öz vətənlərini didərgin salınması - bütün bunlar Azərbaycana qarşı yönələn məkrli planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi.

O vaxt çoxlarında Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtulacağına və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini qoruyub saxlayacağına inanım itdiyini deyən Sahibə Qafarova bildirdi ki, məhz belə bir məqamda dillərdə dastan olan

vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi, Azərbaycan üçün yazılmış ssenarilər alt-üst edildi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini əhəmiyyətli qoruyub saxlaya bildi, xalqımızın mənliliyi və ləyaqəti müdafiə olundu.

Sahibə Qafarova vurğuladı ki, o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq çox çətin olardı. Milli Məclisin Sədri bildirdi ki, Ulu Öndərin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunub: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun öldürülməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".

Spiker dedi ki, Azərbaycan dövlətini tarixin çətinliklərindən çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çəvik və dərin ağıl, zəngin təcrübə və ən əsas, xalqa tükənməz məhəbbət tələb olunurdu. Sahibə Qafarova ömürlüklə bildirdi ki, Ümummilli Liderimizin dünyanın böyük güclərini iradəsinə qarşı çıxması onun öz xalqı və Vətəni qarşısında fədakarlığı idi və tamamilə təbii ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü "Milli Qurtuluş Günü" kimi dəyərləndirmişdir.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini xalqa sondaqətə xidmətin, onun yolunda hər cür fədakarlığın timsali

kimi dəyərləndirən Sahibə Qafarova vurğuladı ki, Ümummilli Liderin 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyratə gətirir. Spiker Sahibə Qafarova diqqətə çatdırdı ki, Ulu Öndərin xilaskarlıq missiyasında ilk addımı ölkəni müstəqilliyini əhəmiyyətli qoruyub saxlaya bildi, xalqımızın mənliliyi və ləyaqəti müdafiə olundu.

Spiker dedi ki, ölkədə möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaradırdı və Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi.

Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədilə Neft Fondu yaradıldı. Milli Məclisin Sədri dedi ki, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyət, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü, milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşları-

tisadiyyatı prinsipləri təbiiq olunub, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparılıb və ölkəmiz ardıcıl və dinamik inkişaf yoluna çıxdı.

Sahibə Qafarova Azərbaycan Respublikasının elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının hazırlanaraq həyata keçirilməsindən də danışdı. O bildirdi ki, Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, xarici dövlətlərlə yaxın münasibətlər quruldu, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların bərabərliyi üzvü oldu. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatların bərabərliyi üzvü oldu. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatların bərabərliyi üzvü oldu.

Spiker Sahibə Qafarova Azərbaycanda Şorq və müsəlman ələmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsinin və digər tədbirlərin dövlətimizin beynəlxalq ələmdə nüfuzunu xeyli artırdığını diqqətə çatdıraraq ölkədə onlarca yeni siyasi partiyanın yaradıldığını və sərbəst fəaliyyətə başladığını qeyd etdi. Bildirildi ki, Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakimiyyətə gətirildi.

Spiker əminliklə bildirdi ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, "əbədiyyətə qədər yaşayacaqdır". Sonra Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçıların çıxışları dinlənildi.

mızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Sahibə Qafarova vurğuladı ki, tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi və o özü də bunu hiss edirdi. Bu hiss, bu duyğu ona güc verir, başqalarını aciz edən çətinlikləri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.

Heydər Əliyevin dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığının vəhdət təşkil etdiyini deyən spiker Sahibə Qafarova onun bütün varlığının və tənə məhəbbətə yığıldığını, gücünü xalqdan aldığı, xalqın da Heydər Əliyevə və sonsuz sevgi və ehtiramı ilə cavab verdiyini bildirdi. Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin fəaliyyəti haqqında dediyi sözlərdən sitat gətirdi: "Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanlışdı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə on çətin anlarda, on çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir".

Spiker Sahibə Qafarova dedi ki, Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrində öldürülməmiş güclü Azərbaycan dövlətinin quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyini təminat verən yeni Konstitusiyaya hazırlanı və qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi.

Sahibə Qafarova vurğuladı ki, yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şəərəflə yerinə yetirməyə imkan vermişdir - dövlətimizin taleyüklü problemləri həll edilmiş, torpaqlarımızın 30 illik işğalına son qoyulmuş, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunmuşdur.

Azərbaycan Respublikasının gələcəyə inamla baxan, dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlət olduğunu deyən Sahibə Qafarova belə bir inam ifadə etdi ki, həyata keçirilən uzaqgörən siyasət Azərbaycan dövlətinə və xalqına indiyə qədər olduğu kimi qarşıdakı illərdə də yeni-yeni uğurlar gətirəcəkdir.

Spiker əminliklə bildirdi ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, "əbədiyyətə qədər yaşayacaqdır".

Sonra Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçıların çıxışları dinlənildi.

Ardı 4-cü səh.



# Heydər Əliyev irsinin global nüfuzu

Dünya parlamentariləri Ulu Öndərin əbədiyaşar xatirəsini ehtiramla andılar



Əvvəli 3-cü səh.

Tədbirdə Parlamentlərarası İttifaqın Sədri Duarte Paçeko, Misir Nümayəndələr Palatasının Sədri Hanafi Qibali, Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili, İordaniya Nümayəndələr Palatasının Sədri Əhməd Ali Safadi, Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov, Qırğızıstan Jokorku Keneşinin Sədri Nurlanbek Şakiyev, Mərakeş Nümayəndələr Palatasının Sədri Rəşid Əl Alami, Serbiya Milli Assambleyasının Sədri Vladimir Orliç, Cənubi Afrika Respublikası Milli Assambleyasının Sədri Nosivive Mapisa-Nqakula, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Əlcəzair Xalq Palatası Sədri müavini Səlim Şenofi, Belarus Parlamentinin Respublika Şurası Sədri müavini Valeri Belski, Belarus Parlamentinin Nümayəndələr Palatası Sədri müavini Valeri Mitskeviç, Xorvatiya Parlamenti Sədri müavini Davorko Vidoviç, Macarıstan Milli Assambleyası Sədri müavini Şandor Lejak, Malavi Parlamenti Sədri müavini Madalitso Kazombo, Moldova Parlamenti Sədri müavini Mixail Popşoy, Pakistan Milli Assambleyası Sədri müavini Zahid Akram Durrani, Rumıniya Parlamentinin Deputatlar Palatası Sədri müavini Vasile-Daniel Suçiu, Rusiya Federal Məclisinin Federasiya Şurası Sədri müavini Andrey Yatskin, Rusiya Federal Məclisinin Dövlət Duması Sədri müavini Aleksey Qordevyev, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası Sədri müavini Hamad Əl Rahumi, Ukrayna Ali Radası Sədri müavini Olena Kondratyuk, İtaliya Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Marko Skurria, Malayziya Nümayəndələr Palatasının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Tuan Aminolhuda bin Hassan, Türkiyə Böyük Millət Məclisinin Büro katibi, millət vəkili Bayram Özçelik, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlararası əlaqələr komitəsinin sədri Beqmurat Muhamedov, Ven-



suela Parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının Sədri Pedro Karreno, Ərəb Parlamentinin Sədri Adel bin Abdul Rahman Əl Asumi, Türkdillli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asaf Hacıyev, Qırğızıstan Parlamentinin 1-ci Sədri Medetxan Şeremkulov çıxış etdilər.

Çıxışlarda Azərbaycan xalqının və dövlətinin tarixində əlamətdar hadisələrdən olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürlər ifadə olundu.

Xarici ölkə nümayəndələri bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörənliyi sayəsində müasir Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya və möhkəmləndirməyə nail olub. Onun Azərbaycanın tərəqqisi və inkişafında daimi xidmətlərindən bəhs etdilər. Ulu Öndərin xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyini vurğulayıblar. Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında, nüfuzunun möhkəmlənməsində Heydər Əliyevin önəmli rolunu qeyd etdilər.

mərhələyə qədəm qoyaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da inkişaf etməkdədir.

Hazırda Azərbaycan mötəbər beynəlxalq təşkilatlarda da dünya ölkələri ilə əməkdaşlığı uğurla həyata keçirir. Qoşulma Hərəkatının sədri kimi Azərbaycan səmərəli fəaliyyət göstərir, bir çox mühüm təşəbbüslərlə çıxış edir. Çıxışlarda dövlətlərarası əlaqələrin inkişafında parlamentlər səviyyəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu. Parlament diplomatiyasının xüsusi rolundan danışan qonaqlar Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulma Hərəkatı Parlament Şöbəsi çərçivəsində əlaqələrin möhkəmlənməsinin vacibliyindən bəhs etdilər.

Xarici ölkə nümayəndələri müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim, dahi şəxsiyyət, xalqın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin daim hörmət və ehtiramla anılacağını bildirdilər.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasına yekun vuran parlamentin Sədri Sahibə Qafarova bildirdi ki, böyük siyasi və dövlət xadimi Heydər Əliyev bütün xalqlara və ölkələrə böyük ehtiramla yanaşırdı və Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bildirdi ki, dövlət öz dostları və tərəfdaşları ilə güclüdür.

Milli Məclisin spikeri iclasda iştirak edən dostlara bir daha öz minnətdarlığını bildirdi. Azərbaycan xalqının Ümummilli Liderinin 100 illik yubileyini onlarla birlikdə qeyd etməyin çox xoş olduğunu söylədi.

Sahibə Qafarova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın namusunu qoruyub saxlamışdır. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməlinə də yaşayır və daim yaşayacaqdır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaqdır.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və xalqın rifahına xidmətə həsr etmişdir. Ulu Öndər öz liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi ilə Azərbaycan

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və xalqın rifahına xidmətə həsr etmişdir. Ulu Öndər öz liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi ilə Azərbaycan

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və xalqın rifahına xidmətə həsr etmişdir. Ulu Öndər öz liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi ilə Azərbaycan

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

## Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentariləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova qonaqlarla birlikdə Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərindən ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əkil qoyub. Qeyd edək ki, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin



100 illiyinə həsr olunan xüsusi iclasında 12 ölkənin parlament sədri, 15 vitse-spiker, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının və xarici

ölkələrin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər.

"Azərbaycan"

## Milli Məclisin inzibati binasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib

Mayın 16-da Milli Məclisin inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib. Parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici ölkələrin nümayəndələri yubiley iclasından əvvəl sərgi ilə tanış olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən verilən məlumata görə, sərgidə Milli Məclisin Sədri Sahibə Qafarova, xarici ölkələrin spikerləri, vitse-spikerləri, parlament üzvləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak ediblər. Əvvəlcə qonaqlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən və simvolik olaraq 100 fotodan ibarət fotosərgi ilə tanış olublar. 8 bülətdən ibarət fotosərgidə Heydər Əliyevin uşaqlıq və gənclik illərindən başlamış Dövlət Təhlükəsizlik orqanlarında çalışdığı, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, keçmiş SSRİ-nin rəhbərliyində təmsil olunduğu, həm-



çinin Naxçıvanda yaşadığı, Azərbaycan parlamentinin sədri olduğu və ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrlərə dair fotolar öz əksini tapıb. Qonaqlara Heydər Əliyevin dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə fotoların müşayiəti ilə məlumat verilib.

Sonra qonaqlar Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həməzəvanın

Ulu Öndər Heydər Əliyevə həsr etdiyi və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar. Qonaqların məlumat verilib ki, "Heydər Əliyev", "Şuşa, sən azadsan!", "Turan ruhu", "Nuh tufanı" və digər rəsm əsərlərində simvolikadan, mifologiyadan və qədim Azərbaycan naxışlarından istifadə olunub.

Sərgidə nümayiş etdirilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonra ölkəmizdə səfərdə olan parlament sədrləri Ulu Öndər Heydər Əliyevin Milli Məclisin inzibati binasında ucaldılmış abidəsini ziyarət ediblər, abidənin önündə xatirə şəkli çəkiblər.

"Azərbaycan"

## Milli Məclisin Sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarova mayın 16-da Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı salamlayan Sahibə Qafarova Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə ona təşəkkürünü bildirib.

Spiker Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin səərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il "Heydər Əliyev ili" elan olunub və bununla əlaqədar dövlət səviyyəsində, o cümlədən Milli Məclis tərəfindən yubiley tədbirləri həyata keçirilib. Milli Məclisin xüsusi iclasında dünyanın bir çox ölkələrinin parlamentarilərinin və beynəlxalq parlament təşkilatlarından nümayəndələri iştirak edib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və xalqın rifahına xidmətə həsr etmişdir. Ulu Öndər öz liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi ilə Azərbaycan



Sahibə Qafarova Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, onun parlamentlərarası münasibətlərin və global parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirdiyini deyib.

Rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Parlamentlərarası İttifaqın işində yaxından iştirak etməsindən söz açan Sahibə Qafarova Milli Məclisin 2022-ci ilin fevralında Avrasiya geosiyasi qrupuna üzv seçilməsini qeyd edib. Azərbaycanın Qoşulma Hərəkatının sədri kimi hərəkatın Parlament Şöbəsinin yaradılmasına təşəbbüsüni dəstəklədiyini və tədbirlərində iştirakına görə Duarte Paçeko-ya təşəkkürünü bildirib.

Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentlərarası əməkdaşlığa sadıqdır və Qoşulma Hərəkatının Parlament Şöbəsi də ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla global maraq doğuran məsələlərin həlli yollarını tapmaq üçün birgə işləmək niyyətindədir.

Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko Milli Məclisin Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş xüsusi iclasına dəvətə görə təşəkkür edib, tədbirdə iştirakdan məmnunluğunu dilə gətirib.


Duarte Paçeko təmsil etdiyi qurumda Azərbaycanın fəal üzvlərdən biri olmasını məmnunluqla qeyd edərək, Azərbaycanın Parlamentlərarası İttifaqın üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb.

Duarte Paçeko müasir dövrün diplomatik siyasətinin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Qoşulma Hərəkatının Parlament Şöbəsi ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Parlamentlərarası İttifaqla Qoşulma Hərəkatının Parlament Şöbəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

## Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq və dostluq əlaqələri uğurla inkişaf edir



Parlamentin Sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının Sədri Vladimir Orliçlo görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildiren Sahibə Qafarova xüsusi iclasda iştirakına, geniş və maraqlı nitqinə görə həmkarına təşəkkürünü bildirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Dövlət başçıları arasında xüsusi iclasında iştirak üçün Azərbaycanla Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya səfərinin, həmçinin Serbiya Prezidenti Aleksandar Vuçiqin ötən ilin dekabrında ölkə-

miz səfərinin uğurlu nəticələri qeyd olunaraq, bu səfərlər zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair geniş və əhəmiyyətli müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan və Serbiya ölkələrinin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplə məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir.

Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Vurğulanıb ki, parlamentarilərimiz, o cümlədən dostluq qrupları arasında təmasların daha da sıxlaşdırılması ümumi əlaqələrin dinamikasına müsbət təsir göstərə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

## Azərbaycan Mərakeşlə əlaqələrin inkişafına böyük önəm verir



Spiker Sahibə Qafarova mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Azərbaycanla səfərdə olan Mərakeş Krallığının Nümayəndələr Palatasının Sədri Raşid Talbi El Alami ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, Sahibə Qafarova qonağı salamlayaraq Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü bildirib. Azərbaycanın Mərakeş ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyən spiker Sahibə Qafarova ortaq dini və mədəni dəyərlərimizin ölkələrimiz arasında əlaqələrdə müsbət təsir göstərdiyini bildirib.

Sahibə Qafarova diplomatik münasibətlərimizin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu xatırladaraq, Ulu Öndər Heydər Əliyevin dövlətlərimiz arasında əlaqələrin inkişafındakı rolundan danışıb.

Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Raşid Talbi El Alami Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib. Qonaq deyib ki, vaxtilə Heydər Əliyevin əsasını qoyduğu siyasətin, gördüyü işlərin gününə qədər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması, həyatın bütün sahələrində nailiyyətlər əldə etməsi və qüdrətli dövlətə çevrilməsi onu sevindirir. Sonra qonaq ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə tərəflər bir-birinin ərazi bütövlüklərini qarşılıqlı şəkildə dəstəklədikləri haqqında fikirlərini ifadə ediblər.

"Azərbaycan"

## Birgə layihələr ölkələrimiz arasındakı güclü tərəfdaşlıqdan xəbər verir

Milli Məclisin Sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvili ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvili Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak və tədbirdəki səmimi çıxışına görə həmkarına təşəkkürünü bildirib.

Milli Məclisin Sədri qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. O deyib ki, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib və bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin Gürcüstana səfəri, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərlərinin əhəmiyyətini



qeyd edərək bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını vurğulayıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur.

Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rol malikdir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları

regionda gedən proseslər, Azərbaycanın sülh istiqamətindəki səyləri haqqında da məlumat verib.

Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvili Milli Məclisin Sədri Şalva Papuaşvili qonşu və dost ölkə olan Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirib. O, Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakdan məmnunluğunu bildirib. Şalva Papuaşvili Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, Azərbaycanın bu gün öz ərazi bütövlüyünü təmin etməsinin onun müdriyyətinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qonaq bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.

Şəhət zamanı Gürcüstan spikeri Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdən razılıqla danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

## Spiker Sahibə Qafarova Moskvada Ümummilli Lider Heydər Əliyevin yubileyi münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib



Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş rəsmi qəbulda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, iştirakçıları salamlayan Sahibə Qafarova Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş belə gözəl tədbirlərin Moskvada keçirilməsini Azərbaycan xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına səmimi hörmətin təzahürü kimi dəyərləndirib.

Spiker Sahibə Qafarova Heydər Əliyevin şəxsiyyəti, onun xidmətləri, nailiyyətləri, fəaliyyəti barədə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsindəki rolu haqqında söylənən xoş sözlərə görə minnətdarlığını bildirib, keçirilən sərgilərin Ulu Öndərin bütün xalq və ölkə üçün, eləcə də Azərbaycan-

Rusiya münasibətlərinin inkişafı üçün gördüyü işlərin miqyasını bir daha nümayiş etdirdiyini vurğulayıb.

Sahibə Qafarova Ümummilli Liderin bütün arzularının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirildiyini, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişaf etdirildiyini məmnuniyyətlə diqqətə çatdırıb.

Çıxışının sonunda spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına, Federasiya Şurasına, TASS Agentliyinə, Heydər Əliyev Fonduna və tədbirlərdə iştirak edənlərə minnətdarlığını bildirib.

Rəsmi qəbulda çıxış edən Dövlət Dumasının Sədr müa-

vini Aleksey Qordevyev, Azərbaycanın Rusiyadakı səfəri Polad Bülbüloğlu görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında danışıblar, onun Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı xidmətlərini qeyd ediblər.

Sonra tədbir bədii proqramla davam etdirilib.

Rəsmi qəbulda Azərbaycan Respublikası Prezidenti-

nin köməkçisi Anar Ələkbərov, Moskvada akkreditə olunmuş səfirliklərin nümayəndələri, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının və Federasiya Şurasının deputatları, dövlət və hökumət nümayəndələri, Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Azərbaycan"

## Rusiya Federal Məclisi Federasiya Şurasının nümayəndə heyəti ilə görüş



Mayın 16-da Milli Məclis Sədri birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası Sədri birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, qonaqları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edən Əli Hüseynli onlara spiker Sahibə Qafarovanın salamlarını çatdırıb. Ulu Öndər Heydər Əliyev

vin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən bəhs edən Milli Məclis Sədri birinci müavini bildirib ki, Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə xarici siyasət, o cümlədən Rusiya ilə münasibətlər yaxşılaşmağa doğru irəliləyib. Birinci vitse-spiker

vurğulayıb ki, çoxəsrlik tarixə söykən Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə əsaslanır. Hər iki ölkə prezidentinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və yeni məzmunla zənginləşir.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası Sədri birinci müavini Andrey Yatskin bildirib ki, Azərbaycan Rusiya üçün dost ölkədir. Hazırda ölkələrimiz arasında mövcud olan əlaqələrdən, gələcək perspektivlərdən bəhs edən Andrey Yatskin Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da güclü inkişaf edəcəyinə inanmı ifadə edib. O, həmçinin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişaf perspektivlərindən bəhs edib.

Görüş hər iki tərəf üçün maraqlı məsələlərin müzakirəsi ilə davam edib.

"Azərbaycan"

## Əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var

Mayın 16-da Milli Məclis Sədri birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Moldova parlamentinin Sədr müavini Mixail Popşoy ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, qonağı salamlayan Əli Hüseynli bu il ölkəmizdə

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsindən danışıraq, onun həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər mühüm istiqamətlərdə görülmüş işlərdən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin



adı həyatını xalqın yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyəti kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Azərbaycan-Moldova münasibətlərindən danışan Milli Məclis Sədri birinci müavini ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin əhəmiyyətini qeyd edib. O deyib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüş üçün təşəkkürünü bildirən Moldova parlamentinin Sədr müavini Mixail Popşoy Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasına dəvət üçün təşəkkürünü ifadə edib. Qonaq Azərbaycanla Moldova arasındakı əməkdaşlıq əlaqələri və inkişaf perspektivləri

barədə fikirlərini bölüşüb, dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişaf perspektivlərindən bəhs edib. Görüş hər iki tərəf üçün maraqlı məsələlərin müzakirəsi ilə davam edib.

"Azərbaycan"



## İlham Əliyevin sülh gündəliyi bölgədəki sabitliyin zəmanətidir

### Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən 5-ci görüş də Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ətrafında danışıqlar davam edir. Azərbaycan qalib tərəfi kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə yenə də müxtəlif bəhanələr götürməklə vaxtı uzadır. Amma bu ölkə anlamır ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edib, nə "Dağlıq Qarabağ" var, nə də "status".

Tərəflər arasında aparılan sülh danışıqları həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə reallaşır. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə 3 dəfə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Praqa danışıqları da daxil olmaqla (Brüsseldə 5) 6 görüş keçirilib. Şarl Mişelin təşəbbüsü ilə cari ilin mayın 14-də Bekikada keçirilən görüşdə də tərəflər bir sıra məsələlərdə razılığa gəliblər. Tərəflər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi" nə müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini təsdiq ediblər.

#### Danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçir

Ümumiyyətlə, bu formatlarda tərəflər arasında keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunub, müvafiq bəyanatlar imzalanıb. Praqa və Soçidə keçirilən son iki bəyanatda yer alan müddəalara əsasən Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən təsdiqləyib. Qəbul edilmiş bəyanatlar da isbat edir ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçir və sənədlər Azərbaycanın istəklərinə uyğun formada qəbul olunur.

Praqa görüşünün kommunikasiyasına əsasən, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb və bu, həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdırandan 1991-ci il Alma Bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulasyadan söhbət gədməz.

Bəşinci Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mətbuata açıqlama verərək bildirdi ki, bu dəfə əsas diqqət Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılması prosesinə yönəldilib. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə ediblər. Bu istiqamətdəki müvafiq sözləri təqdir edən diplomat hesab edir ki, bu yaxınlarda sülh

sazişi ilə bağlı ABŞ-də keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycanla Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

#### Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq

Şarl Mişelin sözlərinə görə, görüşdə sərhəd məsələlərində irəliləyiş və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar da müzakirə edilmişdir. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər. Liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi" nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birnəməli sadiqliklərini təsdiq ediblər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Humanitar məsələlərə gəldikdə, Şarl Mişel bildirib ki, qarşdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcək. Onun fikrinə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir: "Biz həmçinin itkin düşmüş şəxslərin təleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq".

Tərəflər həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdiriblər. Şarl Mişel Azərbaycanı beynəlxalq ictimaiyyətdə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət edib: "Mən həmçinin Bakının bu əhali ilə səffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasıdan çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir".

Bu bir həqiqətdir ki, rəsmi Bakı Azərbaycanın erməni sakinlərinə ölkə Konstitusiyası çərçivəsində bütün hüquqların verilməsinə bəyan edib. Bu baxımdan, nə bu gün, nə də gələcəkdə Azərbaycanca yaşayan ermənilərə hər hansı bir statusun verilməsindən söhbət belə gədməz. Azərbaycan ərazisində yaşayan hər kəsin hüquqlarına və təhlükəsizliyinə, onların milli, irqi

və dini mənsubiyyətlərindən asılı olmayaraq, konstitusiyaya çərçivəsində təminat verilir. Əhalinin hər hansı bir qrupunun "hüquq və təhlükəsizliyi" ilə bağlı hansısa "beynəlxalq mexanizmlər" in müəyyənlişdirilməsi Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn əsas prinsiplərindən birini - bərabərlik prinsipini pozduğu üçün heç bir halda tətbiq edilə bilməz.

#### Zəngəzur dəhlizinin açılmasına əngəl qalmır

Görüşün digər vacib məqamı Azərbaycanın kommunikasiyaların açılmasına dair təklifinin realizəsi üzrə ciddi irəliləyişlə bağlıdır. Şarl Mişel deyib ki, bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda, xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Demir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Beləliklə, aydın olur ki, Zəngəzur dəhlizinin açılması işi ilə bağlı hansısa əngəl qalmır və işin dəstəklənməsi üçün prosedura Ümumdünya Gömrük Təşkilatı cəlb ediləcək. Bu, əlbəttə, Ermənistanın ənənəvi yayınmalarının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Bütün görüşlərdə olduğu kimi, bu dəfə də humanitar məsələlər Prezident İlham Əliyevin əsas təzislərindən olub və Şarl Mişelin ifadə etdiyi kimi, yaxın həftələrdə ciddi nəticələr gözlənilir. Ən əsası, azaraq sərhədi keçən hərbi qulluqlara sürətləndirilmiş əsaslarla azad olunacaqlar.

#### Tərəflər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər

Şarl Mişel növbəti görüşlərə də toxunaraq deyib ki, Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəlinib. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. "Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişinyovda keçiriləcək 2-ci "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranada təşkil ediləcək 3-cü "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm".

Bu fikirlərdən böllü olur ki, Azərbaycan razılıq versə, bu il tərəflər arasında daha 3 görüşün keçirilməsi

nəzərdə tutulur. Belə ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək 2-ci "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə liderlər arasında növbəti danışıqların aparılması planlaşdırılır.

Iyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Brüssel danışıqlarında Mişel, İlham Əliyev və Paşinyan iştirak edəçəklər. Oktyabrda isə Qranada 3-cü "Avropa siyasi birliyi" Zirvə Toplantısı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfləri görüşlərə razılıq verilib-verilməməsi barədə məlumat yaymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşündən öncə yaydığı məlumatda bildirilib ki, Kişinyovda "Avropa siyasi birliyi"nin növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. "Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını özəv etməmək və bu formatı dəyişdirməmək şüurlu olaraq Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib" - deyər XİN-in məlumatında bildirilib.

#### İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir

Göründüyü kimi, son görüşün nəticələrini ümumən qənaətbəx hesab etmək olar. Səsləndirilən bəyanatlardan belə nəticəyə gəlmək olar ki, danışıqlar prosesi yenə Azərbaycanın üstünlüyü ilə davam edib. Ermənistanın Azərbaycan ərazi bütövlüyünə dəstək ifadə etməsi, bölgədə nəqliyyat-kommunikasiya layihələrinin açılmasına müsbət yanaşması və sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı irəli sürülən təkliflərlə razılaşması sülh prosesinin gələcəyi üçün böyük ümidlər yaradır.

Bütün görüşlərin nəticəsi onu göstərir ki, İlham Əliyev birmənalı olaraq Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir və regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Sülh danışıqlarının gündəmini müəyyənlişdirən İlham Əliyevin qətiyyətli diplomatiyası uğurlu nəticə verir.

Avropa İttifaqının gizli gündəliyi olmadığını da söyləyən diplomat bəyan edib ki, təşkilatın yeganə məqsədi Azərbaycana və Ermənistanla əhatəli və ədalətli sülhə nail olmaqdır. Al tərəflərin birgə sözlərinə dəstək verməyə hazırdır.

Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"

## Rusiya Dövlət Dumasının nümayəndələri ilə görüş

Mayın 16-da Milli Məclisin Sədr müavini, parlamentin Gənclər və İdman komitəsinin sədri Adil Əliyev Rusiya Dövlət Dumasının Sədr müavini Aleksey Qordev ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı salamlayan Adil Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. Milli Məclisin xüsusi iclasında dünyanın bir çox ölkələrinin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından nümayəndələr iştirak edib. O, qonağın parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.

Adil Əliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz hesab



olunan işləri görməyi bacardı. Ulu Öndər Heydər Əliyevin əsas nailiyyətlərindən birinin yürütdüyü xarici siyasət olduğunu deyən vitse-spiker diqqətə çatdırıb ki, Ümummilli Liderin möhkəm bünövrələr üzərində qurduğu bu siyasət bu gün də öz bəhrəsini verməkdədir. Vitse-spiker vurğulayıb ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub, əlaqələrimiz mehriban qonşuluq, dostluq və tərəfdaşlıq istiqamətində inkişaf etməyə başlayıb.

Bu gün Prezident İlham Əliyev də həmin siyasi xəttə sadiq qalaraq ölkələrimiz arasında münasibətlərin keyfiyyətə daha yüksək səviyyəyə qaldırılmasına öz töhfələrini verməkdə davam edir.

Rusiya Dövlət Dumasının Sədr müavini Aleksey Qordev öz növbəsində Ulu Öndər Heydər Əliyev fenomenini hörmət və ehtiramla yad edərək, onun böyük siyasətçi olduğunu vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və digər mövzularda fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

## Münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanlar var

Milli Məclisin Sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 16-da Rumıniya Deputatlar Palatasının Sədr müavini Vasile-Daniel Şuçun ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fəzail İbrahimli qonağı salamlayaraq onun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib. Vitse-spiker bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsindən danışıqaraq, onun Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda böyük əməyindən bəhs edib.

## Azərbaycanın xarici işlər nazirinin İslanidiyaya işgüzar səfəri başlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslanidiya Respublikasına işgüzar səfəri başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslanidiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə görüşündə iştirakı, habelə Zirvə görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.



## Hərbi vəzifələrin növbəti təlim toplantısı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifələrin növbəti təlim toplantısı keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantı məntəqəsinin qarərgahında müvafiq qeydiyyatdan və həkim müa-

rin cəlb olunduğu toplantının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, səmərəli istismar qaydalarını öyrətməkdir.

# Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

**Maddə 1.** Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 7, maddə 717, № 8, maddə 894; 2022, № 8, maddə 833, № 12, maddələr1390, 1401; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli və 23 dekabr tarixli 761-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 45-ci maddə üzrə:  
1.1.1. adında "icazə verildiyi" sözləri "icazənin verildiyi (müddətinin uzadıldığı)" sözləri ilə əvəz edilsin;  
1.1.2. 45.1-ci maddəyə "verilir" sözündən sonra "(müddət uzadılır)" sözləri əlavə edilsin;

1.1.3. 45.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:  
"45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda";  
1.1.4. aşağıdakı məzmununda 45.1.3-2-ci maddə əlavə edilsin:  
"45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda";

1.1.5. 45.1.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:  
"45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda";  
1.1.6. aşağıdakı məzmununda 45.3-cü maddə əlavə edilsin:  
"45.3. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvafiqi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülikiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgeninkiloşdırıldıkdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir."

1.1.7. "Qeyd" hissəsi üzrə:  
1.1.7.1. "Qeyd" hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin bəndin birinci cümləsində "maddəsində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiqi" sözləri "və 52.1.11-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiqi olaraq müvafiqi və ya daimi" sözləri ilə əvəz edilsin, ikinci cümləsinə "vətəndaş olması" sözlərindən sonra "və ya bu Məcəllənin 64.0.1-ci, 64.0.14-cü, 64.0.15-ci, 64.0.15-1-ci və 64.0.16-cı maddələrində nəzərdə tutulan şəxslər olması" sözləri əlavə edilsin;  
1.1.7.2. aşağıdakı məzmununda 2-ci və 3-cü bəndlər əlavə edilsin:  
"2. Bu Məcəllənin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar əsasında azı 1 il Azərbaycan Respublikasının ərazisində müvafiqi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiqi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülikiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgeninkiloşdırıldıkdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

3. Bu Məcəllənin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya "Startup" şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommerciya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rentidənlərinə şamil olunmur."  
1.2. aşağıdakı məzmununda 46.7-1-ci maddə əlavə edilsin:  
"46.7-1. Bu Məcəllənin 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində nəzərdə tutulan mürciət hallarında bu Məcəllənin 46.1-ci maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya mürciətlə əlaqəli hü-

quqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövryyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.";

1.3. 52-ci maddə üzrə:  
1.3.1. 52.1-ci maddə aşağıdakı redaksiyada verilsin:  
"52.1. Bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fəsiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvafiqi yaşamaq üçün icazə almış şəxslərə və vətəndaşlığı olmayan şəxslərə (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvafiqi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülikiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgeninkiloşdırıldıkdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

3. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində müvafiqi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülikiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgeninkiloşdırıldıkdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

4. Bu Məcəllənin 52.1.9-52.1.11-ci maddələrində göstərilən hallar o vaxt Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülikiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgeninkiloşdırıldıkdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

5. Nizamnamə kapitalının miqdarı və dövryyə həcminə dair bu Məcəllənin 52.1.10-cu maddəsində nəzərdə tutulan tələblər qeyri-kommerciya hüquqi şəxslərinə şamil olunmur.";

1.4. 53-cü maddə üzrə:  
1.4.1. 53.1.10-cu maddə aşağıdakı redaksiyada verilsin:  
"53.1.10. bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təsdiq edən sənədin notariət qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq olunmuş surəti";  
1.4.2. aşağıdakı məzmununda 53.1.10-1-ci maddə əlavə edilsin:  
"53.1.10-1. bu Məcəllənin 52.1.11-ci və 52.1.8-ci maddələrində göstərilən əsaslarla öcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailo üzvünün və ya yaxın qohumun notariət qaydasında təsdiq edilmiş razılıq ərizəsi";  
1.4.3. 53.2-1-ci maddə aşağıdakı redaksiyada verilsin:  
"53.2-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında ən azı 200.000 manat məbləğində pul vəsaiti qoymuş, yaxud nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövryyəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülikiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgeninkiloşdırıldıkdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

1.5. 55.0.9-cu maddə aşağıdakı redaksiyada verilsin:  
"55.0.9. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi üçün əsas olmuş hal aradan qaldıqda və daimi yaşamaq icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda";  
1.6. 64-cü maddə üzrə:  
1.6.1. 64.0.13-1-ci maddədə "rəhbərləri və onların müavinlərinə" sözləri "rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsə fəaliyyət göstərdikdə)" sözləri ilə əvəz edilsin;  
1.6.2. 64.0.16-cı maddədə "vətəndaşlarına" sözü "vətəndaşları" sözləri ilə əvəz edilsin.

**Maddə 2. Keçid müddə**  
Bu Qanun qüvvəyə minmədənə verilmiş və ya müddəti uzadılmış Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazələrinin əldə edilməsi üçün əsas olmuş hal həmin icazənin sahiblərinə münasibətdə bu Qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi və müddətinin uzadılması üçün əsas hesab edilir və bu barədə müvafiq təsdiqedicə sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 53.1.10-cu maddəsində nəzərdə tutulan sənədə bərabər tutulur.

*İlham ƏLİYEV,*

*Azərbaycan Respublikasının Prezidenti*

*Baki şəhəri, 4 aprel 2023-cü il*

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası

109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alır**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin "Qeyd" hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 52-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində:

3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrində uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvafiqi və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Məcəllənin 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvafiqi və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan şəxslərin dövryyə həcmini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36; 2023, № 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.1-ci bənddə "44.6-cı" sözlərindən sonra "maddələrində, 45-ci maddəsinin "Qeyd" hissəsinin 3-cü bəndində" sözləri əlavə edilsin;

4.2. 5.4-cü bənddə "45.2-ci maddəsinin" sözləri "45.2-ci və 45.3-cü maddələrinin" sözləri ilə əvəz edilsin və həmin bənddə "52.3-cü" sözlərindən sonra "maddələrində, 52-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində" sözləri əlavə edilsin;

4.3. aşağıdakı məzmununda 5.11-1-ci bənd əlavə edilsin:  
"5.11-1. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir";

4.4. 5.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 5.20-ci bənd əlavə edilsin:

"5.20. həmin Məcəllənin 45-3-cü maddəsinin "Qeyd" hissəsinin 3-cü bəndində, "iqtisadi rayonlar" dedikdə, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndlərində göstərilmiş Azərbaycan Respublikasının iqtisadi rayonları nəzərdə tutulur."

*İlham ƏLİYEV,*

*Azərbaycan Respublikasının Prezidenti*

*Baki şəhəri, 16 may 2023-cü il*

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 715-VIQD nömrəli və 30 dekabr tarixli 785-VIQD nömrəli qanunları) aşağıdakı məzmununda 28.4-cü maddə əlavə edilsin:

"28.4. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində müvafiqi və ya daimi yaşamaq üçün icazə almış öcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir."

*İlham ƏLİYEV,*

*Azərbaycan Respublikasının Prezidenti*

*Baki şəhəri, 4 aprel 2023-cü il*

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanununun tətbiqi və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alır**:

1. Müəyyən edilsin ki, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

2. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanına

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 834; 2016, № 6, maddə 1049; 2017, № 5, maddə 847; 2019, № 7, maddə 1214) aşağıdakı məzmununda 2.5-ci bənd əlavə edilsin:

"2.5. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir."

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,*

*Azərbaycan Respublikasının Prezidenti*

*Baki şəhəri, 16 may 2023-cü il*





# Quruculuq əzmi

nin gedişi ilə tanış olan dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını etdi. Dədəli kəndinin təməlini qoydu.

Mayın 8-də Şuşada yaşanan qürur

Vurğulayaq ki, Prezident İlham Əliyev mayın 3-də "Böyük Avropa geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda Şuşada təşkil olunan beynəlxalq konfransda iştirak etdi. Qalib liderin yenidən möhür mayın 8-də Zəfər qalması Şuşaya səfər edərək həmin gün və ondan sonrakı günlərdə bu tarixi şəhərimizdə möhtəşəm açılışlar etməsinin, yeni və əbədi təməllər qoymasının xüsusi rəmzi mənəsi oldu.

Mayın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrində görülən işlərlə tanış oldular, həmçinin Daşlı kəndində Zərifçay nasos stansiyasının açılışında iştirak etdilər.

Mayın 9-da ölkə rəhbəri və birinci xanım "Azərişiq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin genişləndirilməsinin, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışını etdilər. Dövlət başçımız Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoydu. Qarabağ və Sadıqçan küçələrində, Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanı həyata keçiriləcək işlər barədə Prezidentə məlumat verildi.

Prezident Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağının Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət etdi.

Doğma yurdda başlanan yeni həyat

Müzəffər Ali Baş Komandan mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümündə Şuşada xalqa müraciətindən sonra da ailə üzvləri ilə birgə bir sıra açılış və təməlləşmə mərasimlərində iştirak etdi.

Həmin gün Heydər Əliyev və 8 Noyabr küçələrinin genişləndirilməsində, Xursidbanu Natəvan və Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin genişləndirilməsində iştirak etdi. Dövlət başçısı və birinci xanımın iştirakı ilə Şuşa şəhərindəki mərkəzi kompleksin, Yuxarı Gövhər ağa, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları oldu.

Ölkə rəhbəri həmçinin Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoydu və 23 binadan ibarət yaşayış kompleksində aparılan, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işləri ilə tanış oldu. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən "Heydər Əliyev və Qarabağ" fotosərgisi, Gül festivalı və Yuxarı Gövhər ağa məscidinin ərazisində yerləşən mədrəsə binasında "Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi" sərgisi ilə də tanış oldu.

Şuşadakı tarixi müraciəti zamanı Prezident İlham Əliyev boyan etdi ki, on günə yaxın Qarabağ və Şərqi Zəngəzurdan olarkən bir daha əyani şəkildə görür ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.

Böli, birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq və bərpa işləri ilə bağlı qısa xülasəni verdiyimiz möhtəşəm işlər də göstərir ki, Qarabağ və Şərqi Zəngəzurdan yeni həyat başlayır və çox tezliklə yüzminlərlə keçmiş məcburi köçkün yurda qayıdış xoşbəxtliyini yaşayacaq.

Yasaman MUSAJEVA,  
"Azərbaycan"

## Türkiyədə demokratiyanın aydın təcəssümü

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvərmənin nəticələrinə görə, Cümhuriyyət İttifaqı parlamentdə üstünlük əldə edib. Prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda isə Cümhuriyyət İttifaqından Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqından isə Kamal Kılıçdaroğlu mübarizə aparacaqlar. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Deputatların sözlərinə görə, qardaş ölkədə prezident və parlament seçkiləri tamamilə şəffaf keçirilib və demokratik normalara əməl edilib.



Ötən 20 ildə Türkiyə qabaqcıl dövlətə çevrilib

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyir ki, Türkiyədə mayın 14-də keçirilən parlament seçkiləri və prezident seçkilərinin birinci turu uğurla başa çatdı: "Demokratik norma və prinsiplərə əsaslanan seçkilər xalqın birliyini əks etdirməklə yanaşı, Türkiyənin sivil və dünyəvi dövlət olduğunu bütün dünyaya bir daha sübut etdi. Türkiyə demokratik dəyərlərə və insan haqlarına sadiqliyini, seçki prinsiplərinə, xalqın istək və arzularına ehtiramını və liderlə məhəbbətini təsdiq etdi. Prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğanın üstünlük əldə etməsi isə təbii. Nəzərə almaq lazımdır ki, o, rəhbər olduğu 20 ildə Türkiyə dünyanın ən qabaqcıl, söz sahibi olan dövlətlərindən birinə çevrilib. Rəcəb Tayyib Ərdoğan türk xalqlarının həmrəyliyi uğrunda mübarizə apararaq qətiyyətli liderdir. Onun Türkiyəni iqtisadi, siyasi və mədəni cəhətdən yüksəklərə qaldırmasını görmək olmaz".

Komitə sədrinin sözlərinə görə, Ərdoğanın xidmətlərinin nəticəsidir ki, Türkiyə seçkilərinin böyük qismi seçkidə ona səs verdilər: "Seçkinin birinci turunda Ərdoğanın rəqiblərindən daha yüksək səs toplanması Türkiyə xalqının öz liderini ikinci turda dəstəkləyəcəyinə inamı artırır. Qardaş Türkiyədə seçkilər azad və şəffaf şəkildə keçirilməsi bizi qürurlandırır. Şükürlər olsun ki, bir çox analitikin bədnam proqnozları özünü doğrultmur. Bəzi politoloqlar seçkilərlə əlaqədar olaraq, Türkiyədə qarşıdurmanın baş verəcəyini, müyyəvən iğtişaların yaranacağını zənn edirdilər. Lakin seçkilərin tamamilə sərbəst keçirilməsi, heç bir qarşıdurmanın müşahidə edilməməsi Türkiyə xalqının müdrikliyini bir daha ortaya qoydu. Sübut olundu ki, xalq çətin anlarda birləşməyi, seçki prosesində həmrəy olmağı yaxşı bacarır".

Tahir Rzayev qeyd edib ki, qardaş ölkədə seçkilərin belə yüksək səviyyədə təşkil edilməsi Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı: "Türkiyə bu gün dünyanın tanınan, seçilən dövlətlərindəndir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə özünü ən böyük nailiyyətə imza atır. Seçkilərin belə uğurlu keçməsi də Türkiyə xalqına yeni mübarizələrə qoşulmaq və qalib gəlmək üçün stimulyer verir. Müdrik xalqlar dövlətin sevməyi, düzgün seçim etməyi yaxşı bacarırlar. Bu seçkilər də bir daha sübut etdi ki, Türkiyə xalqı layiqli namizədi seçmək iqtidarındadır. Əlbəttə, bir azərbaycanlı kimi üroyimizədir ki, bizə əziz və doğma olan Rəcəb Tayyib Ərdoğan xalqın yekdil qərarı ilə yenidən prezident seçilsin".

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyir ki, mayın 28-də Türkiyə xalqı ikinci turda layiq bildiyi namizədə səs verərək düzgün seçimini edəcək: "Azərbaycan xalqı da sərbəzliklə seçkilərin nəticələrini gözləyir. Nəzərə alaq ki, Türkiyənin Azərbaycanca hər zaman dəstək verməsi, xüsusilə Vətən müharibəsində təkə dövlət səviyyəsində deyil, xalqlarımızın bir yumruğa çevrilərək bərabər mübarizəsi bizi daha da yaxınlaşdırdı. Yəni haqq mübarizəmizdə yanımızda olan qardaşlarımızın seçkilərdə də qələbə qazanmasını, Türkiyənin daim yüksəklərdə olmasını arzu edirik".

Deputat bildirib ki, hazırda Azərbaycan və Türkiyə münasibətlərinin ən yüksək dövrünü yaşayır: "İki dövlət arasında münasibətlərin bu qədər dərinləşməsinə, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var. Möhkəm təməllər üzərində qurulmuş dostluq əlaqələrimiz bu gün daha da güclənir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır. Seçkilərin nəticəsindən asılı olmayaraq, bu dostluq və qardaşlıq münasibətimiz davamlı inkişaf edəcək".

Nəzrin QARDAŞXANOVA,  
"Azərbaycan"

## İlham Əliyev Qarabaği və Şərqi Zəngəzuru dünya miqyaslı unikal inkişaf məkanına çevirib

"Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir". Mayın 10-da Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa təbrik müraciətində qürurla bəyan etdiyi kimi, bu gün Qarabağ və Şərqi Zəngəzurdan şanlı qələbəmizin parlaq təzahürü olan quruculuq zəfəri yaşanır.

Birbaşa dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır və gün ötdükcə tarixi diyarlarımız abidlik məkanlarına çevrilir.

Görülən işlərin təməlinə Azərbaycan xalqının maraqları dayanır

1990-cı illərin əvvəllərində yurdlarımızın zorla didərgin salınan yüzminlərlə vətəndaşımızın həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli istiqamətində mühüm işlər görən dövlətimiz onlar üçün şəhərciklər salıb, 300 mindən çox keçmiş məcburi köçkünün yeni evlərlə, mənzillərlə təmin edilib.

Vətən müharibəsindən dərhal sonra isə bu vətəndaşlarımızın öz yurdlarına qayıtlaraq təhlükəsiz və ləyaqətli şəkildə yaşamaqları üçün Qarabağ və Şərqi Zəngəzurdan dünyada bərabərində rastlanmayan quruculuq və bərpa işlərinə start verilib. Dövlətimizin əzmi və gücü sayəsində cəmi iki il yarım ərzində bu ərazilərimizdə mühüm layihələr gerçəkləşdirilib, kompleks işlər görüldü.

Bir sözlə, üç onillik ərzində vəhşi düşmən tərəfindən talanan, vıran qoyulan yurdlarımızda indi abad şəhərlər, kəndlər salınır, "ağillı" idarəetmə prinsipləri əsasında infrastruktur yaradılır, Böyük qayıdışa hərtərəfli hazırlıq işləri aparılır.

Artıq Zəngilanın Ağalı kəndi və Tərtərin Taliş kəndinin sakinlərinin təmsilində Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış uğurlu başlanğıcı da qoyulub.

Mayın 10-dakı müraciətində Qarabağ və Şərqi Zəngəzurdan aparılan quruculuq işlərinin təməlinə Azərbaycan xalqının maraqlarının dayandığını vurğulayan ölkə Prezidenti İlham Əliyev söylədi ki, müharibədən cəmi iki il yarım keçəndən sonra keçmiş köçkünlərimizi iki kəndə qayıtarmışıq: "Qeyd etdiyim kimi, 10 kəndin bünövrəsi, bax, bu son günlərdə qoyulubdur. Bütün şəhərlərin baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır".

10 günün təntənəsi

Zəfərdən sonra geniş quruculuq meydanına çevrilən Qarabağda və Şərqi Zəngəzurdan böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülür. O cümlədən yeni şəhərlərin, kəndlərin, inzibati və yaşayış



binalarının təməlləri atılır, açılışlar həyata keçirilir.

Tarixi ərazilərimizdə Azərbaycan dövlətinin həyata keçirdiyi bütün bu mühüm işlərlə dövlət başçısı İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri zamanı daha yaxından tanış olur, bu yurdlarımızın qısa zamanda necə sürətlə abadlaşdırıldığını, dirçəldildiyinin əyani şahidi olur.

Bu ilin may ayında isə düz 10 gün ərzində Qarabağda və Şərqi Zəngəzurdan səfərdə olan qurucu lider İlham Əliyevin özəli yurdlarımızda xeyli sosial obyektlərin açılışlarını etməsi, yenilərinin bünövrələrini qoyması ilə xalq olaraq milli qürur hissi keçirdik.

Mayın 2-də birinci xanım Mehriban Əliyeva ilə birgə Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış oldu. "Azərişiq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoydu. Sözügedən tarixdə dövlət başçısı və birinci xanım Ağdam şəhərində tikiləcək inzibati binanın, eləcə də şəhərdə salınacaq 2-ci və 3-cü yaşayış məhəlləsinin, Ağdam Muğam Mərkəzinin bünövrəsini qoydular.

Qarabağdan sonra mayın 4-də yolunu Şərqi Zəngəzurdan salan İlham Əliyev Laçın rayonunun Gülbərd kəndinin təməlini qoydu.

Həmin tarixdə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyulması mərasimində iştirak edən

dövlət başçısı şəhərdə 600 şagirdlik tam orta məktəb binasının, 91 çarparıyılıq mərkəzi xəstəxana binasının da bünövrəsini qoydu. Həmçinin bu tarixdə Prezident İlham Əliyev Qubadlı Xanlıq, Mahruzlu, Zilanlı kəndlərinin də təməlini qoydu.

Mayın 4-də Zəngilan rayonunda Zəngilan Konqres Mərkəzinin, "Azərnerji" ASC-nin Zəngilan rayonunda "Sarıqışlaq" Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev Zəngilan şəhərində inzibati binanın, hotel kompleksinin, Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməllər qoyma mərasimlərində iştirak etdi. Dövlət başçısı bu tarixdə həmçinin Zəngilan rayonunun Cahangirbəyli kəndinin, Xudafərin qəsəbəsinin bünövrəsini qoydu.

Əlamətdar hadisələrlə yadda qalacaq bu tarixdə - mayın 4-də ölkə rəhbəri İlham Əliyev Cəbrayıl rayonunda da mühüm açılış etdi. Rayonda 330 kV-luq "Cəbrayıl" qovşağı yarımstansiyasının işə salınması mərasimində iştirak etdi. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda 8,2 kilometrlik hissəsinin, Hadrut "Qovşağı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarını etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pırəhmədli kəndinin təməllər qoyma mərasimində iştirak etdilər. Füzulidə yaşayış kompleksi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagirdlik məktəb binasının tikinti işləri

Möhtəşəm açılışlar, yeni təməllər

Mayın 5-də də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad edilən digər yurdlarımızda - Xocavənddə aparılan, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işləri ilə tanış oldu. İlham Əliyev burada inzibati mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoydu.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpası layihəsi ilə tanış oldular, ilk yaşayış məhəlləsinin təməllər qoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inzibati mərkəzin də təməllərini atdılar.

Həmin gün dövlət başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut "Qovşağı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarını etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pırəhmədli kəndinin təməllər qoyma mərasimində iştirak etdilər. Füzulidə yaşayış kompleksi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagirdlik məktəb binasının tikinti işləri





# Azərbaycanın QURTULUŞ salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə

# 30

Müasir Azərbaycan dövlətinin məmuru və qurucusu, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi respublikamızda və onun hüdüdlərindən konarda böyük təntənə ilə qeyd edilməkdədir. "Heydər Əliyev İli"ndə keçirilən hər bir tədbir Ulu Öndərə olan ümumxalq sevgisinin təəcəssümü kimi tarixə həkk olunur. Bu tədbirlər Heydər Əliyev epoxasının hər bir mərhələsinə bir daha nəzər yetirilməsi, Ulu Öndərimizin ideyalarının və irsinin təbliği, o cümlədən böyüməkdə olan nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərini xatırlamaqla həm də böyük şəxsiyyətin xatirəsinə dərin ehtiramımızı ifadə edirik.



## Müasir məhkəmə-hüquq sisteminin yaradıcısı

Güclü Azərbaycana doğru geden yolun başlanğıcı

Qarşıdan Heydər Əliyevlə bağlı olan başqa bir siyasi-ictimai hadisənin - Milli Qurtuluş Günü'nün 30-cu ildönümünə gəlir. 30 il əvvəl Azərbaycanı hər birimizin yaxşı xatirindədir. Yenidən müstəqilliyini əldə etmiş respublikamız kapitani olmayan və dalağalara qorqulmaq təhlükəsi yaşayan bir gəmiyə bənzəyirdi. O dövrdə Azərbaycana rəhbərlik edənlər yeni siyasi-ictimai və sosial-iqtisadi formasiyanın tələblərinə uyğun dövlət quruculuğunu həyata keçirə bilmədiklərinə ölkənin siyasi-iqtisadi böhranlarla üz-üzə qalmışdı.

Hakimiyyət dövlətinin nəşliyi ucubandan, ordu quruculuğu da düzgün həyata keçirilməyindən Ermənistanın hərbi təcavüzünə qarşı müdafiə tədbirlərində koordinasiya olunmuş idarəçilik, vahid komandanlıq yox idi. Elə bunun da nəticəsində 1992-ci ilin fevralından başlayaraq milli faciələrimiz baş verdi. Ermənilər Xocalıda, Qaradağda soyqırım cinayətləri həyata keçirdilər, sonrakı dövrdə Şuşa, Laçın, Kəlbəcərin düşmənlər tərəfindən işğal edilməsi respublikamızda dərin mənəvi sarsıntıya yol açdı.

Azərbaycanın müstəqilliyini həzm edə bilməyən qüvvələr o dövrdə separatizmə də rəvac verməmişdilər. 1993-cü ilin iyun ayında Gəncədə baş verən isə respublikamızdakı böhranın pik nöqtəsi idi. Bütün bu ağır hadisələrin, vətəndaş qarşıdurmasının, separatizmin, cəbhədəki uğursuzluqların nəticəsi olaraq dövlətimizin parçalanması və ya müstəqilliyimizin itirilməsi ilə sonluğa çatması qəzəblənmişdi. Çünki proseslərin axarını, siyasi çəkişmələrin və artıq hərbi müstəviyə qədəm qoymuş hakimiyyət uğrunda mübarizənin gedişatını başqa cür proqnozlaşdırmaq sadəcə mümkün deyildi.

Baş verən hər bir sıra həqiqətləri ortaya qoymuşdu. Əsas həqiqət isə o idi ki dövlətə xilas edəcək, xalqı öz ötrəfində birləşdirəcək güclü liderə ehtiyac var. Bu lider Heydər Əliyev idi. Həmin ağır günlərdə xalqın səsinə səs verib Bakıya gələn Heydər Əliyev dövlətçilik tariximizin bu mərhələsində öz özlüyünü missiyasını layiqincə həyata keçirməyə başladı. Qardaş qırğının qarşısını alan Heydər Əliyevin xalqın təkidli tələbi və yenilməz iradəsi ilə 1993-cü il iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi Ulu Öndərə olan böyük inamın təəcəssümü idi.

Məhz həmin tarixdən ölkədəki siyasi böhrana, anarxiyaya son qoyuldu, sabitlik təmin edildi. Sovet illərində Azərbaycanı inkişaf yoluna çıxaran Heydər Əliyev bu dəfə müstəqilliyimizi qorudu, dövlətçiliyimizi təhlükədən xilas etdi, Azərbaycanın 1920-ci ildə olduğu kimi Xalq Cümhuriyyətinin taleyini yaşamasına imkan verdi. Böyük dühəsi, siyasi təcrübəsi və müdrikliyi ilə üzlaşdırmış bütün böhranları dəf edən Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümmümilli Liderinə çevrildi.

Həmin ilin oktyabrında Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə yol açdı, demokratik seçki sisteminin, dövlətçiliyimizin etibarlı və sarsılmaz təməlləri yaradıldı.

Ulu Öndər hüquqi dövlət quruculuğunu müdrikcəsinə həyata keçirdi

Ulu Öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycana rəhbərlik etdiyi illər müstəqillik tariximizdə əlamətdar hadisələrə, nailiyyətlərə yazıldı. Azərbaycanın Prezidenti olduğu 10 ildə Ümmümilli Lider respublikamızın tərəqqi yoluna çıxardı, bütün sahələrdə dövrün çağırışlarına cavab verən islahatlar həyata keçirdi. Məhz Heydər Əliyevin sayəsində nizami ordumuz yaradıldı, bu gün də Azərbaycana böyük iqtisadi dividendlər gətirən enerji strategiyası hazırlandı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dünyaya birliyində tanınmağa başladı.

Dahi şəxsiyyətin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də müdrikcəsinə və uzaqgörənliklə həyata keçirdiyi hüquqi dövlət quruculuğudur. Düzdür, müstəqilliyinin bərpasından sonra, daha dəqiq desək, 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiyası"nda respublikamızda hüquqi islahatların keçirilməsinin ləblüdlüyü öz əksini tapmışdı. Lakin nə Mütəllibov hakimiyyəti, nə də AXC-Müsavat cütlüyü hüquqi islahatların həyata keçirilməsi istiqamətində bir addım belə atmamışdılar.

Heydər Əliyev görkəmli və təcrübəli dövlət xadimi idi. Ulu Öndər çox yaxşı bildirdi ki, Azərbaycanın inkişafı, o cümlədən cəmiyyətdə demokratik dəyərlərin bərqərar edilməsi, dövlət quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi üçün ilk növbədə mükəmməl hüquqi islahatlar lazımdır.

1995-ci il noyabrın 12-də keçirilmiş referendumla Konstitusiyamızın qəbulu Azərbaycanda hüquqi dövlətin sarsılmaz hüquqi bünövrəsini yaratdı, bu istiqamətdə növbəti islahatların aparılmasına əsaslı zəmin formalaşdırdı. Bu baxımdan Konstitusiyamızın respublikamızın hüquq sisteminə sabit özlüyü yaradılması işində ilk ali sənəd kimi tarixə düşdü və dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi.

Ulu Öndərin həyata keçirdiyi islahatlarla respublikamızda demokratik idarəçilik və müasir hüquq standartlarını özündə ehtiva edən hüquq sistemi formalaşdırıldı. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları yenidən təşkil olundu. Respublikamızda Ombudsman institutunun yaradılması, demokratik seçki sisteminin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi hüquqi dövlət quruculuğunun ayrı-ayrı mərhələləridir.

Mütərəqqi məhkəmə sistemi formalaşdırıldı

Azərbaycan Konstitusiyasının öz əksini tapan məsələlərdən biri də məhkəmə hakimiyyəti ilə bağlıdır. Təcrübə göstərir ki, hüquq və qanunçuluğun möhkəm olması nə qədər vacibdirsə, qanunların aliliyinin təmini və hüquqi mübahisələrin ədalətli həlli bir o qədər mühümdür. Hüquqi mübahisələrdə ədalətin təmini olunması isə məhkəmələrin üzərinə düşür. Bu baxımdan müstəqil respublikamızın ilk Konstitusiyamızın qəbulu müasir və demokratik meyarlara söykənən məhkəmə-hüquq sisteminin də formalaşdırılmasına zəmin yaratdı.

Konstitusiyamızın qəbulundan sonra "Konstitusiyaya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunların hazırlanması və qüvvəyə minməsi respublikamızda məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addımlar oldu. Belə ki, bu qanunların qəbulu müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkanlar yaratdı. Digər tərəfdən bu qanunların qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikası məhkəmələrinin təşkil və fəaliyyətinin təmin edilməsi haqqında" 17 iyun 1999-cu il tarixli fərmasına əsasən, qanunun aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda yeni - üçpilləli məhkəmə sistemi formalaşdırıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu qət edən respublikamızda məhkəmə-hüquq sisteminin fəaliyyətində də keyfiyyət dəyişiklikləri baş verdi. Ədalət məhkəməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi məhkəmə islahatlarının yeni mərhələyə həyata keçirilməsində mühüm rol oynadı. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının yaradılması da mütərəqqi qərarlardan biri oldu. O cümlədən "Məhkəmələr və hakimlər haqqında" qanunun təkmilləşdirilməsi, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun qəbulu, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə"nin, "Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi qaydaları"nın təsdiqi, Hakimlərin Seçki Komitəsinin yaradılması respublikamızda məhkəmə-hüquq sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun təbii edilməsi barədə" fərmaları da respublikamızın məhkəmə sisteminin müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bütövlükdə, ötən illər ərzində məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, hakimlərin iş yükünün azaldılması, vətəndaşların ədalətli mühakiməsinin təminatlarının artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması diqqət mərkəzində saxlanılıb, habelə müasir məhkəmə infrastrukturunu yaradılıb. Yeni nəsil hakim korpusunun formalaşdırılması da daim diqqət yetirilən məsələlərdən biridir. Təbii ki, bütün bunlar ədalətli mühakimənin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərib.

Müasir çağırışlara əsaslanan yeni islahatlar mərhələsi

Cəmiyyət həyatının bütün sahələrində daim inkişafdadır. Həm də bəşəriyyət elə bir dövrə qədəm qoymub ki, hazırda bu inkişaf daha sürətlidir, xüsusən artıq hər bir sahədə müasir informasiya-kom-

munikasiya texnologiyalarının tətbiqi zərurətə çevrilib. Təcrübə həm də onu göstərir ki, istənilən sahədə müasir çağırışlar, yeni yanaşmalar, mütərəqqi tendensiyalar nəzərə alınmazsa, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində ciddi axsamalar baş verər.

Təbii ki, müasir çağırışlardan irəli gələn idarəetmədə, dövlət-vətəndaş münasibətlərində, o cümlədən vətəndaşlara xidmət sahəsində meydana çıxan keyfiyyət dəyişiklikləri məhkəmə-hüquq sferasında da islahatları zəruri edir. Bu islahatların mühüm tərkib hissələrindən biri Prezident İlham Əliyevin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" 13 fevral 2014-cü il tarixli sərəncamına əsasən, məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmasıdır. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalətli mühakiməsinin həyata keçirilməsində şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzərlərin və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu tarixli "Məhkəmə-hüquq sisteminin islahatların dərinləşdirilməsi haqqında" fərman da məhz bu zərurətdən irəli gəlirdi. Fərmanda da qeyd olunur ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Fərmanda qarşıya qoyulan vəzifələrin qısa müddətdə icra edilməsi respublikamızın məhkəmə-hüquq sisteminin mühüm yeniliklər gətirib. Belə ki, fərmandan irəli gələn ədalətli mühakimənin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın daha da yüksəldilməsi, məhkəmə icraatının effektivliyinin artırılması, məhkəmə qərarlarının vaxtında icra edilməsinin təmin olunması bu gün respublikamızda məhkəmə-hüquq sisteminin realıqlarıdır. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq qanunvericiliyi də dəyişikliklər edilib. Bu dəyişikliklər vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə prosesini idarəçiliyinin məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqların genişləndirilməsi kimi məsələləri də əhatə edib. Eyni zamanda bu islahatların mühüm tərkib hissəsi kimi inzibati-iqtisadi məhkəmələr ləğv edilərək onların yerində müvafiq inzibati məhkəmələr təşkil edilib. Həmin kommersiya məhkəmələri yaradılıb.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət həyatının bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri məhkəmələrdən də yan ötməyib. Bu gün Azərbaycan dövləti öz inkişafının yeni mərhələsinə qədəm qoymub. Bu mərhələnin əsas hadisəsi işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, şəhər və kəndlərimizin bərpa edilməsidir. Olduqca qürurvericidir ki, quruculuq prosesinin tərkib hissəsi kimi tezliklə Azərbaycanın məhkəmə-hüquq sistemi də Qarabağ və Şərqi Zəngəzurdə öz fəaliyyətini bərpa edəcək.

Gündüz ABBASOV,  
Bərdə Rayon Məhkəməsinin sədri

## TAP-ın genişləndirilməsi və şaxələndirilməsi zamanın tələbidir

Kəmərin təməlinin qoyulduğu gündən 7 il keçir



2016-cı il mayın 17-də "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) təməli qoyulub. TAP Avropaya yeni mənbədən və yeni marşrutla qaz axıdır. Kəmərin çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. 3500 kilometrlik bu dəhliz Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

TAP-ın təməli Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlləşmə mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-nin, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiumu daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

TAP uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometrini Yunanıstanın, 210 kilometrini Albaniyanın ərazisində, 105 kilometrini Adriatik dənizinin altından keçirən və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında qurulan sahəyə çıxır. Burada kəmərlər "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

Qeyd edək ki, TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.

TAP-la ilk dövrlərdə Avropaya ildə 10 milyard kubmetr qaz çatdırılması nəzərdə tutulmuşdu. Gələcəkdə ixrac olunan mavi yanacaq həcminin artırılacağı da istisna deyildi. Lakin Avropadakı istehlakçıların qaza tələbatının artması bu məsələni daha tez gündəmə gətirdi. Başqa sözlə, son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri TAP-ın genişləndirilməsidir.

Bu gün ölkəmizdən Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya mavi yanacaq idxal edir. Gürcüstan qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə 2006-cı ildən çatdırılır. Türkiyə Azərbaycan qazını BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci ildən və TANAP-la 2018-ci ildən alır. Avropaya isə ölkəmizdən qaz nəqli 2020-ci il dekabrın 31-də TAP-ın işə düşməsi ilə başlayıb.

Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat getdikcə artır. 8 ay əvvəl istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) da ölkəmizdən qaz idxal etmək üçün çəkilib. Ümumi uzunluğu 182 kilometr olan İGB Bolqarıstanın və Yunanıstanın qaz şəbəkələrini birləşdirir. Kəmərlər Xəzər Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan təbii qazı Bolqarıstana çatdırır. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edir. Gələcəkdə həmin göstərici ildə 5 milyard kubmetrə qədər artırılacaq.

Bu il aprelin 25-də isə Sofiyada "Bulgartansgaz" (Bolqarıstan),

"Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. İmzalanma zamanı Prezident İlham Əliyev demişdir: "2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırığımız 24,5 milyard kubmetr səviyyəsinə də çatdırılacaq qədər artırılacaq və gələcəkdə isə yeni yataqlarda təbii qazın hasilatını gücləndirəcəyik. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonunda etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq. Biz yerli qazpaylayıcı sistem quruluşu məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki "Cənub qaz dəhlizi" Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Həlqası"nın üzvü kimi öminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimdə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazasında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq".

Bu anlaşma memorandumunun icra olunması Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək, Azərbaycan üçün daha çox Avropa ölkəsinə və daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Anlaşma memorandumu Azərbaycanın Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir. Əlavə qaz tədarükü "Həmrəylik Həlqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası "Enerji sahəsində Strategiyə Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalayıblar. Bu sənəd əsasən ölkəmiz 2027-ci ilə qədər Avropa İttifaqı bazasına qaz təchizatını iki dəfə artırmayı planlaşdırır.

Bütün bu vəzifələrin yerinə yetirilməsində "Cənub qaz dəhlizi"nin Avropa qolu olan TAP-ın müstəsna əhəmiyyəti var.

Flora SADIQLI,  
"Azərbaycan"



## Diplomatik gücün təntənəsi

Azərbaycan nüvbəti Brüssel görüşündə də Hayastan üzərində qələbə qazandı

Mayın 14-də Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-Hayastan münasibətlərinin normalaşdırılmasına dair məsələlər müzakirə edildi.



Görüşün yekunlarına dair mətbuata açıqlama verən Al Şurası prezidenti qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə ediblər.

Üçtərəfli danışıqlarda sərəhədlərini delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edilib. Tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində aydın irəliləyişə nail olublar. Xüsusən Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair məsələlər olduqca yaxınlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında növbəti Brüssel görüşünün iyul ayında baş tutacağı bildirilir.

Azərbaycan Ermənistanı tarixi həqiqətləri etiraf etməyə vadar etdi

Brüssel görüşünün rəsmi Bakının İrəvan üzərindəki növbəti diplomatik zəfəri olduğunu deyən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, məhz bu görüşdə Azərbaycan Ermənistan tarixi həqiqətlərin etirafına vadar edib.

Deputat vurğulayıb ki, Brüssel görüşünün ən önəmli məqamı Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrik ərazisini tanıması, bununla bağlı rəsmi açıqlama ilə çıxış etməsidir. "Bu onu göstərir ki, Ermənistan otuz il il işğal siyasətində, həmçinin postmüharibə dövründəki söylərlərinə baxmayaraq, Azərbaycanı bir qarış belə ərazi ilə edə bilməyəcəyini anlayır. Digər mühüm məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan Brüssel görüşündə dəhlizin açılmasının zərurətini etiraf etdi".

Zəngəzur dəhlizinin açılmasının Avropa İttifaqı tərəfindən də dəstəkləndiyini vurğulayan Arzu Nağıyev əlavə edib ki, bu, dəhlizin açılması prosesinə hom siyasət, həm də mədəni-psixoloji baxımdan mühüm təkdir. Onun sözlərinə görə, Brüsseldə son görüş Azərbaycanın bu günə qədər Ermənistan üzərində əldə etdiyi diplomatik qələbələrə daha da möhkəmləndirib. Bu görüş dövlətimizin diplomatik gücü ilə yanaşı, dövlət başçımızın siyasətini, qətiyyətini bir daha sübut etdi. "Bütün bunlar göstərir ki, Ermənistanın Azərbaycanın 5 prinsipini əsasında sülh müqaviləsi imzalamıqdan başqa yolu yoxdur", - deyərək qeyd etdi.

Deputat proseslərdən kənar qalan Fransa ilə bağlı da fikirlərini bildirdi. Fransanın regionda nüfuzunu bərpa etməyə çalışdığını deyən Arzu Nağıyev qeyd edib ki, buna görə rəsmi Paris Ermənistan

rində də Alma-Ata Bəyannaməsinə müvafiq olaraq eyni qənaətdə gəlinmişdi. Lakin Fransanın pozuculuq fəaliyyəti və İrəvanın da arzusu ilə proses qeyri-müəyyən vəziyyətə döndürülmüşdü. Lakin cənab İlham Əliyevin qətiyyətli addımları ilə İrəvan nəinki oyuna qayıtmaq məcburiyyətində qaldı, həm də Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada etiraf edərək Qarabağ "sevdası"ndan vaz keçməli oldu", - deyərək qeyd etdi.

Bəhrüz Məhərrəmov vurğulayıb ki, Brüssel prosesinin ən diqqətçəkən məqamlarından biri məhz Parisin çoxsaylı cəhdlərinə baxmayaraq, prosesin dağılması fonunda Bakının Fransanı növbəti dəfə nökəuta salmasıdır. Paris nəinki Brüssel prosesini dağıdırsa, o, öksinə, Prezident İlham Əliyev dünyaya göstərdi ki, Fransanı oyundan kənar saxlamaq iqtidarındadır. Üstəlik, razılıq olarsa, Azərbaycan və Ermənistan rəhbərlərinin iyulda Brüsseldə, habelə Avropa Siyası Birliyinin 2-ci sammiti çərçivəsində Fransa Prezidenti Makron və Almaniya kansleri Şoltsun iştirakı ilə Kişinyovda, habelə oktyabrda Qranadada keçiriləcək üçüncü ASB sammiti çərçivəsində yenidən görüşmələri gözlənilir. Yəni Bakı faktiki olaraq bütün kənar təsirləri zərərsizləşdirərək prosesini reallaşdırmaqla imkanlarını göstərdi. Fransa isə təcavüzkar ideyaları, separatizm dəstəyi və proksi müharibə cəhdləri ilə pat vəziyyətdə qaldı.

Hayastan Brüssel razılaşmaları və ya "dəmir yumruq" arasında seçim etməli olacaq

Milli Məclisin deputatı Bəhrüz Məhərrəmov bildirib ki, Brüssel görüşü Azərbaycanın siyasət iradəsini tam ifadə edir və gələcək natiqələr, əslində, ölkəmizin iki il yarımdır bəyan etdiyi mövqeyinin bir qisminin təkrarlanmasıdır, yaxud etiraf olunmasından ibarətdir. Bu mənada görüş faydalı və nəticəyünlü sayılmalıdır: "Azərbaycan qalib tərəf olmasına baxmayaraq, cənab İlham Əliyev böyük qətiyyət nümayiş etdirərək zərər-dərhal sonra Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılmasına yönəlik söylərlər nümayiş etdirir. Lakin sirsir deyil ki, Azərbaycan Prezidentinin bu məqsədlə irəlilədiyi təkliflər beynəlxalq hüququn prinsiplərini ehtiva etməkdə, Ermənistan prinsipinə bu təkliflərlə razılaşdığını bildirirsə də, bu günə qədər ortada real nəticələr yoxdur".

Deputat vurğulayıb ki, Azərbaycan daha 30 il İrəvanı gözləyə bilməz və təsədüfi deyil ki, Prezident İlham Əliyev 2023-cü il sülh üçün son fürsət kimi dəyərləndirib. Ermənistan isə öksinə, daha çox sülhün pozmata taktikası seçib. Hətta şərti sərəhədlərdə erməni təxribatları nəticəsində toqquşmalar adı hala çevrilib. Belə bir şəraitdə Brüsseldə Cənubi Qafqazda sülhün bərqərar olunmasına hazırlığın ifadə edilməsi özlüyündə pozitiv mühit yaradır. Müzakirələrdə Azərbaycanın tələbi üzrə sərəhədlərin delimitasiyası ilə bağlı növbəti addımların nəzərdən keçirilməsi fonunda müəyyən irəliləyişləri məhz Bakının nail olduğu mühüm nəticə hesab etmək olar.

B.Məhərrəmov qeyd edib ki, Brüssel görüşünün digər mühüm məqamı isə ərazi bütövlüyü prinsipi üzrə gələcək razılaşma Ermənistanın təcavüzkar niyyətlərinin üzərindən bir daha xətt çəkib, praktik gedişlər maraqlıdır. Bu mənada ermənilərin zamanı məhduddur və onlar ya yaxın dövrdə Brüsseldə əldə olunan razılaşmalara uyğun əməli addımlar atmalı, ya da "dəmir yumruq" arasında səfərdə qalmaq məcburiyyətində qalacaqlar".

Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"

## Paşinyan: "İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmalıdır"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmaq və vəziyyəti dəyişmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, N.Paşinyan bu barədə Çexiyanın "Respekt" nəşrinə müsahibəsində deyib. O bildirib ki, Ermənistanın Gürcüstan və İran ilə yaxşı münasibətləri var. La-

kin İrəvanın Türkiyə və Azərbaycan ilə demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.

Paşinyan deyib: "Qonşularla dostluq İrəvanın xarici siyasətinin əsas məqsədidir. Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmağa öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir".

## Nurtore Baytelesoviç IUSIP: "Qazaxıstan-Azərbaycan münasibətlərində dini-mənəvi əlaqələr xüsusi yer tutur"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının Elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusip ilə görüşüb.

QMI-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirirlər ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən keçirilən mərasimlərdə iştirak etmək üçün ölkəmizdə olan Nurtore Jusip Azərbaycana səfərdən məmnunluğunu bildirdi.

Qazaxıstanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən komitə sədri bu münasibətlər sistemində dini-mənəvi əlaqələrin xüsusi yer tutduğunu qeyd edib. Xalqlarımız arasında tarixən formalaşmış din və dil birliyinin Türk Dövlətləri Təşkilatının dəstəyi, Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin söyləri ilə daha da möhkəmlənəcəyinə, bu müstəvidə keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıyacağına ümidvar olduğunu vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfərinə yüksək dəyərləndirib. O, ölkəmizdə milli-mədəni əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib.

## Yanvar-aprel aylarında 16,6 min şəxs əlillik təyin edilib

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 16,6 min şəxs əlillik təyin edilib. Nazirliyin İctimaiyyətə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərində, səhiyyə müəssisələrinin e-sistməyə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərində əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

## UNESCO-nun İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın bəyanatı səsəndirilib

Regionumuzda terrorçulara abidələr ucaltılmaqla, bayraqları yandırmaqla, əsirlər işğalçılara verməklə, etnik üstünlük ideyalarını məktəb dərslərində aşılamaqla irqçilik, ayrı-seçkilik və bunlarla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyaların, xüsusən də bunların qonşu dövlətin siyasətindəki təhlükəli hissəsi olduğunu gördükdə narahatlıq daha da artır.

Bu ilin aprel ayında əlverişsiz hava şəraitində Azərbaycan və Ermənistanın müəyyən edilməmiş sərhədi yaxınlığında itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən amansız fiziki işğalçılıq, qeyri-insani və ləyaqətli alqaldan rəftara məruz qalıblar. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn və insan hüquqlarının, eləcə də müvafiq beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır.

Ermənistan hökuməti məsələnin düzgün araşdırılması və günahkarların məsuliyyəti cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, bu hərbiçilərə qarşı saxta ittihamlar irəli sürərək onlara qarşı saxta məhkəmə prosesi açıb. Onların azadlığa buraxılması və ya günahkarların məsuliyyəti cəlb edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına məhəl qoymayıb. Ermənistanın müxtəlif qondarma ittihamlarla Bəbirova qarşı 11 il 6 ay 15 gün müddətində azadlıqdan məhrum etmə qərarı xüsusi narahatlıq doğurur və beynəlxalq

## UNESCO-nun İcraiyyə Şurasının sessiyasında Azərbaycanın quruma verdiyi töhfələrdən danışılıb

UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan "Fit for Life" layihəsinin həyata keçirilməsi və Bədən Tərbiyəsi və İdman Nazirliyinin və Yüksək Vəzifəli Rəsmilərinin VII Beynəlxalq Konfransı (MİNEPS VII) və "Bakı Prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" adlı qərar layihələri qurumun üzv ölkələri tərəfindən yekdilliklə qəbul edilib.



"Azərbaycan cari il iyunun 26-dan 29-dək MİNEPS VII konfransına evsahibliyi edəcək və bu tədbirə 800-dən çox iştirakçının qatılacağı gözlənilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev qurumun 216-cı sessiyasında çıxışında deyib.

Bildirilib ki, ölkəmiz UNESCO İcraiyyə Şurasına üzv olandan Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən Afrika ölkələ-

rinin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri üçün hər il təlim proqramı keçirilir. 2022-ci ildə təşkil olunan ilk təlim proqramında Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri iştirak edib. Bu il aprelin 1-13-də keçirilən ikinci təlim proqramı fransızdilli ölkələrin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri üçün təşkil olunub. Proqram çərçivəsində Afrikanın 10 ölkəsindən (Benin, Niger, Toqo, Burkina-Faso, Qvineya, Qabon, Cibuti, Kot d'İvuar,

Konqo Demokratik Respublikası və Ekvatorial Qvineya) nümayəndələri iki həftə ərzində ölkəmizdə səfərdə olublar.

Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi qeyd edib ki, təlim çərçivəsində proqram iştirakçılarına mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inklüziv təhsil, sülh mədəniyyəti, iqlim və digər mövzularda mütəxəssislərin, dövlət rəsmilərinin mühazirələri təşkil edilib, təqdimatlar keçirilib.

Sessiyada Azərbaycanı keçirilən təlim proqramının birinci və ikinci fazasında fəaliyyəti əks etdirən videolar nümayiş olunub.

Milli Komissiyanın baş katibi Seymur Fətəliyev vurğulayıb ki, Afrikanın 24 ölkəsi UNESCO üzrə Milli Komissiyasının nümayəndələri tərəfindən təşkil edilən təlim proqramlarından yararlanıb. O, təlim proqramına verilən dəstəyə görə UNESCO-ya minnətdarlığını bildirib, qarşıdan gələn illərdə qurumun belə layihələrə daha fəal cəlb olunacağına və töhfələr verəcəyinə inandığını deyib. Eyni zamanda Azərbaycanın təlim proqramlarının təşviqinin vacibliyini diqqətə çatdırıb.

## biranlıqlar məqsədlə şəkildə vanda-lizm moruz qalıb və ardıcıl olaraq məhv edilib.

Ötən il 100-dən çox azərbaycanlı alim və ictimai xadim UNESCO-ya müraciət xatırladılar. İrəvanda azərbaycanlıların yaşadığı tarixi Təpəbaşı məhəlləsinin də eyni aqibət riski altında olduğunu bildirdi. Qeyd edilib ki, Qərbi Azərbaycan İcması UNESCO-nun baş direktoruna müraciət edərək, Ermənistanın Azərbaycanın mədəni irsinin talan edərək tamamilə dağıdılması, Ermənistanın beynəlxalq öhdəliklərinin tələblərinə riayət etməyəcəyini vurğulayıb ki, 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində xalqımızın mədəni irsinin talan edərək tamamilə dağıdılıb. Minlərlə mədəniyyət obyektini, beynəlxalq və milli səviyyədə əhəmiyyətli abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, rəsm qalereyaları, arxeoloji abidələr və kitabxanalar tamamilə yerləyeksən edilib.

"Ermənistanın keçmiş prezidenti Azərbaycanın Ağdam rayonunda vanda-lizm moruz qalıb və içərisində heyvanlar saxlanılan Cümə məscidinin qarşısında gülə-gülə şəkildə çəkilib, Azərbaycan ərazilərinin işğal ilə bağlı qondarma qurur hissini nümayiş etdirib. Bu biabırçı və vəhşi hərəkət islam irsinə və bütövlükdə islam dünyasına təhqirdir. Azərbaycan öz tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çat-

dırmış, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciət edərək bu irsin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırmışdır", - deyərək Ermənistanın ərazilərində törətdiyi vəhşilikləri sessiya iştirakçılarına diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Ermənistan 30 il işğal müddətində Azərbaycan torpaqlarını mina və partlayıcı maddələrlə çirkləndirib. Ermənistan mina xəritəsini hələ də verməyib və 300-dən çox mülki və hərbi minaları qurbanı olub. Bu minalar azərbaycanlıların doğma evlərinə qayıtmasına əngəl törədir. Bu səbəbdən də azərbaycanlılar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Çovqan oyununu, xalçaçılıq sənəti və muğam musiqisini doğma yurdlarında həyata keçirmək hüququndan məhrum olublar.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün təhsil infrastrukturuna da böyük ziyan vurduğunu diqqətə çatdırılıb. Bildirilib ki, bu gün üzlaşılacaq çağırışlar mədəni müxtəlifliyi təşviq etmək, təhsilin keyfiyyətini artırmaq, mədəniyyətlərarası dialoqu və qarşılıqlı hörmətə təşviq etmək üçün birgə işləməyi tələb edir. UNESCO bu dəyərlərin prinsiplərini irəliləyində mühüm rol oynayır. Bəyanatda dövrümüzün çağırışlarının həllində UNESCO-nun rolunu vurğulanaraq, bu dəyərləri təbliğ etmək üçün söyləri birlişdirməyə və davam etdirməyə çağırış edilib.

Milli bəyanatda Azərbaycanın UNESCO çərçivəsində həyata keçirdiyi layihələr haqqında da məlumat verilib.

## AYİB ilə "Azərbaycan İnvestisiya Holdingi" arasında əməkdaşlıq barədə niyyət sənədi imzalanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində ölkəmizin investisiya imkanlarına dair sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, AYİB Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində keçirilən Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiya keçirilib.

Elnur Əliyev sessiyada çıxışında ölkəmizin Milli Prioritetləri, həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizə qaydılıb bağlı Milli Prioritet çərçivəsində "ağıllı konsepsiyalar" əsasında yeni şəhərlər,

yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.

Özbəkistandan Səmərqənd şəhərində keçirilən AYİB Rəhbərlər Şurasının 32-ci İllik Toplantısında ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi.

Tədbir çərçivəsində Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiya keçirilib.

Elnur Əliyev sessiyada çıxışında ölkəmizin Milli Prioritetləri, həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizə qaydılıb bağlı Milli Prioritet çərçivəsində "ağıllı konsepsiyalar" əsasında yeni şəhərlər,

kəndlər tikilir, infrastrukturaya investisiyalar yatırılır. "Yaşıl enerji" məkanı elan edilən bu ərazilərə yatırılan investisiyalara vergi və gömrük güzəştləri tətbiq olunur.

Azərbaycanda xarici investitorlar üçün yaradılan əlverişli imkanlar barədə məlumat verən nazirin birinci müavini Elnur Əliyev deyib: "Azərbaycan Orta dəhlizinin əsas iştirakçısı kimi əməkdaşlığın əhatə dairəsini genişləndirmək üçün infrastrukturaya böyük sərmayə qoyub. Hazırda Azərbaycanın Xəzər dənizində böyük donanması var. Ələt Azad İqtisadi Zonası müasir limanlara və böyük nəqliyyat dəhlizlərinə olcaqları ilə xarici investisiyalara açıqdır. Ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat-tran-

ziti, enerji resursları və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynaya bilər".

Tədbirdə bildirilib ki, Azərbaycan azad edilmiş ərazilərimizdə olmaqla, 7 sənaye parkı fəaliyyət göstərir. İnteraktor üçün zəruri infrastrukturun yaradıldığı bu sənaye parklarında vergi və gömrük stimulla təbiiq edilir.

Əlavə olub ki, Azərbaycan və Özbəkistan tərəfindən birgə investisiya fondu yaradılıb. Bu, Azərbaycan və Özbəkistanda birgə layihələrin maliyyələşdirilməsinə yeni imkanlar yaradır.

"Azərbaycan İnvestisiya Holdingi"nin baş icraçı direktoru Ruslan Əlixanov, "Cənub Qaz Dəhlizi" QSC-nin baş di-

rektoru Əfqan İsayev, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət müəssisələrinin idarə edilməsi, Azərbaycanın bərpaolunan və "yaşıl enerji" imkanları, bu istiqamətdə icra edilən layihələr, qanunvericiliyin təkmilləşdirilməsi və başqa məsələlər barədə iştirakçıları məlumatlandırılıb.

Sessiya çərçivəsində Azərbaycanın investisiya imkanları barədə müzakirə aparılıb, suallar cavablandırılıb.

Tədbirdə AYİB ilə "Azərbaycan İnvestisiya Holdingi" arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.

## YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər



Mayın 16-da "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə YAP Abşeron rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda

canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birde-qıçlıq sükutla yad olunub.

Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü olub. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirib, ölkəmizi möhvlərlə təhlükəsizdən qurtarıb. Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ətrafında olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu, heç də asan başa gəlməyib. Azərbaycanın inkişaf yoluna yönəlmək üçün böyük zəhmət sərf olunub. Ulu Öndərdən siyasəti varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan güdrətli və qalib ölkəyə çevrilib.

Daha sonra tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.

## "Qaradağ" Günəş-Elektrik Stansiyasının ərazisində 500 mindən çox günəş paneli quraşdırılacaq



Energetika naziri Pərviz Şahbazov "Masdar" şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə birlikdə qoyuluş gücü 230 MVt olan "Qaradağ" Günəş-Elektrik Stansiyasının tikildiyi əraziyə baxış keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı "Masdar" şirkətinin nümayəndələri tərəfindən layihə çərçivəsində müvafiq yolların çəkilməsinin başa çatdırıldığı, günəş panellərinin quraşdırılacağı ərazinin düzəldirildiyi və kilometrərlə ərazinin hasarlandırıldığı qeyd olunub.

Hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş panelinin quraşdırılmasının planlaşdırıldığı, hazırda panellərin tədrisən sahəyə gətirildiyi, panellərin təmizlənməsi üçün avtomatlaşdırılmış qurğuların sınaqdan keçirildiyi bildirilib. 330/35 kV-luq yarımstansiyanın tikintisinin davam etdirildiyi, tok oxlu günəş izləmə sistemi ilə təchiz olunacaq stansiyanın cari ilin sonuna qədər istismara verilməsi planlaşdırılıb.

Daha sonra energetika naziri və şirkətin baş icraçı direktoru stansiyada ilk günəş panelinin quraşdırılması prosesində və ağacəkmə mərasimində iştirak ediblər.

## "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb

Üçüncü "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb. AZƏRTAC xəbər verir ki, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanında iştirak edən 7024 nəfər namizəddən 1325 nəfəri növbəti əyani mərhələyə iştirak etmək hüququ qazanıb.

Növbəti mərhələyə uğurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə təbii edilən T-şkala ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) təbii olunan üsuldur. Nəticələrə əsasən maksimal T-bal 776, o cümlədən keçid balı 580 təyin edilib.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla 2 imtahan ibarətdir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

"Yüksəliş" müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menedcərlərindən və dövlət orqanlarının rəhbər-



lərdən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birlikdə fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf grantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

## ASAN-dan gənc startapçılara dəstək



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə keçirdiyi "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi" layihəsi çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən "StartupFest Gəncə" proqramının final tədbiri keçirilib.

Gəncə Dövlət Filarmoniyasının inzibati binasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhan Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən

dəstək tədbirləri barədə məlumat verib.

Tədbirdə Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Mak Deyqan, Gəncə şəhərində yerləşən ali məktəblərin rəhbərləri də çıxış ediblər. Vurğulanıb ki, tədbirin Gəncə şəhərində keçirilməsi innovativ region gəncləri üçün mənzəvi düşüncə tərzinin formalaşdırıl-



ması, global trendlərin izlənilməsi və startap ekosisteminin inkişafı baxımından önəmli xarakter daşıyır.

2 ay davam edən "StartupFest Gəncə" proqramı çərçivəsində startap ideyaları olan 70-dən artıq komanda, 200-dən çox

gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandada 8 müxtəlif moduldan ibarət akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalara təlimlərdən qazandıqları bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər.

Tədbirdə startap komandaları ideyalarını təqdim edib və münisiflər heyəti tərəfindən qiymətləndirilib. Münisiflər heyətinin səsməsinə nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.

Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

## Litvada hərbi jurnalist Riçardas Lapaytisın Qarabağla bağlı fotosərgisi açılıb

"Litvanın cənubundakı Lazdiyay şəhərində Qarabağ və onun ətrafındakı yeddi rayona həsr olunmuş "Biz də insanıq" adlı fərdi fotosərgi keçirilib.



qeyd edən Riçardas Lapaytis yazır: "Azərbaycanlılar əsirlikdə əsl əzab və həqarət cəhənnəmindən keçiblər. Mən bir atış məsafəsində yaşayan azərbaycanlı qaçqınların həyatı haqqında da bəhs etmişəm".

Litvalı jurnalist sərgisi çərçivəsində azərbaycanlı qaçqın uşaqlara xüsusi diqqət yetirir. "Bir çox şəkillər monim yazılarında götürülüb. Tamaşaçılar çox təsirlənmişdi. Onlar nadir hallarda müharibə haqqında belə "sərf etməyən" höqiqəti görür və eşidirlər", - deyərək bildirib.

Riçardas Lapaytis sözlərinə görə, maraqlanan insanlar bir ay ərzində sərgini ziyarət edə bilərlər. "Ümid edirəm ki, mənim hekayəm, fotoşəkillər, hərbi jurnalist kimi şəxsi təcrübəm insanlara bir çox avropalı üçün mürəkkəb olan Qarabağ münaqişəsinə aydınlıq gətirməyə kömək edəcək. Bu sərgi Qarabağa həsr olunmuş jurnalist fəaliyyətimin yalnız başlanğıcıdır. Ədalətliyi gördükdə susmayın. Susmaq - şərin tərəfindən olmaq deməkdir!", - deyərək paylaşımın müəllifi sona yazıb.

## Fermerlər dünya təcrübəsini öyrənirlər

Dünyanın hər yerində kənd təsərrüfatı sahəsində məhsuldarlığın yüksək olmasına xüsusi önəm verilir. Az sahədən daha çox məhsul götürmək üçün müasir texnika və texnologiyalardan, məhsuldar toxumalardan geniş istifadə olunur.

Niderlandın ərazisi Azərbaycanın ərazisinin yarısını qədrədir, yəni ərazi cəhətdən kiçik ölkə sayılır. Lakin Hollandiya adı ilə də tanınan bu ölkə dünya bazarlarına hər il 110-120 milyard dollarlıq kənd təsərrüfatı məhsulları çıxarıb ki, bu da çox yüksək göstəricidir. Niderland bu nailiyyətə aqrar sektordə elmin və texnologiyaların imkanlarından geniş istifadə etməklə nail olub. Bu ölkədə eyni zamanda fermerlərin bilik və bacarıqlarının artmasına da böyük əhəmiyyət verilir. Məsələn, xüsusilə aqrar biliyi malik olmayan fermerlər subsidiya və ya güzəştli şərtlərlə kredit ala bilmir. O üzündən niderlandlı fermer aqrar sahəyə aid xüsusi kurslarda təhsil almağa məcburdur. Bir sözlə, hər bir fermer öz sahəsində mükəmməl biliyə yiyələnə bilər. Buna görə də dünyada Niderlandın təcrübəsi təqdir olunur.

Ölkəmizdə də aqrar sahə üzrə dünya təcrübəsinə yiyələnmək üçün müəyyən işlər görülür. Bu istiqamətdə fəal əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlardan biri də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Həmin əməkdaşlıq çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir. Son belə tədbirlərdən biri fındıqçılıq sahəsində olub. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramına uyğun olaraq

Aqrarco MMC-nin birgə əməkdaşlığı çərçivəsində Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ və Xaçmaz rayonlarından olan fındıqçı fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə fındıq bağının idarə olunması, yeni mövsümə hazırlıq işləri, kükürdün tətbiqi və suvarma sistemi ilə gübrələrin verilməsinə dair nümayiş məqsədli praktiki fəaliyyətlər həyata keçirilib. Bu fəaliyyətlər hökumət tərəfindən maliyyələşdirilən "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi" layihəsi çərçivəsində icra olunur.

Təlimlər çərçivəsində kiçik təsərrüfat sahibləri kənd təsərrüfatı istehsalında aparıcı aqrar biznes şirkətlərindən biri olan Aqrarco MMC-nin tətbiq etdiyi texnoloji yeniliklər və proseslərin nümayişində iştirak ediblər. Qarşılıqlı təcrübə mübadiləsi iştirakçıların bacarıqlarının və bu sahədə məlumatlılığının artırılmasına imkan yaradıb. Onu da vurğulayaraq ki, bu fəaliyyətlər FAO və Aqrarco MMC şirkətinin birgə anlaşma memorandumuna uyğun həyata keçirilib.

Qeyd olunan əməkdaşlıq özəl sektor ilə tərəfdaşlıq fəaliyyətlərinin genişləndirilməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bir sıra sualları bir-ləşdirməyə yönəldilib. Daha çox sayda fermerin (xüsusilə kiçik təsərrüfat sahiblərinin) bilik və bacarıqlarının artırılması, ölkədə kənd təsərrüfatı və ərzaq istehsalı sistemlərinin daha da inkişaf etməsinə töhfə verilməsi, genişmiqyaslı inkişaf fondlarından, xüsusilə Yaşıl İqlim Fon-

dundan (YİF) birgə maliyyələşdirmə imkanlarının artırılması əsas fəaliyyət istiqamətləri hesab edilir.

Zaqatala və Xaçmaz rayonlarında yerinə yetirilən praktiki təlimlərdə iştirakçılara fındıqçılıq sahəsində həyata keçirilən fəaliyyətlərə dair ətraflı məlumat verilib və bu kimi tədbirlərin keçirilməsinin yerli bölgə və fındıqçılıq sahəsi üçün vacibliyi diqqətə çatdırılıb. Təlim zamanı layihənin hədəfi bu rayonlardan olan 40 fındıqçı fermerə (9 qadın, 31 kişi) mövsümü xəstəliklər və onlara qarşı mübarizə tədbirləri haqqında məlumatlar verilib, həmin tədbirlər əyani nümayiş etdirilib. İştirakçılar həmçinin fındıq ağaclarının gələcək məhsuldarlığına və ağacların vegetasiya müddətində inkişafına müsbət təsir edəcək gübrələmə, gübrə növləri və tətbiq normaları barədə də məlumatlandırılıb. Fındıqçı fermerlərə fertiqasiya yolu ilə (fertiqasiya gübrələrinin suvarma suyu ilə birlikdə bitkilərə çatdırılması) doğru gübrələmənin təşkilini əyani nümayiş olunub.

Əməkdaşlıq sazişinə əsasən, belə təlim və görüşlər davamlı keçiriləcək. Növbəti təcrübə mübadiləsi tədbirinin payız aylarında məhsul yığımı, qurudulması və saxlanması mövzularında keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, istehsal edilmiş fındığın keyfiyyətinin artırılması və ona əlavə dəyər qatılması istiqamətində əməkdaşlıq, tərəflərin növbəti mərhələdə birgə fəaliyyəti müzakirə ediləcək.

Rüstəm KAMAL,  
"Azərbaycan"

## Azərbaycan mədəniyyətinə aid nümunələr Meksikada nümayiş olunub

Meksikada fəaliyyət göstərən Diplomat Həyat yoldaşları Assosiasiyasının (ACD) təşkilatçılığı və paytaxtın mərkəzi Migel İdalqo munitsipalitetinin dəstəyi ilə Meksiko şəhərində xeyriyyə məqsədli diplomatik yarmarka keçirilib.



AZƏRTAC xəbər verir ki, yarmarkada 40-dən çox ölkənin Meksikadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib. Bu məqsədlə hər bir ölkə üçün ayrılan masada milli suvenirlər,

yeməklər və şirniyyatlar təqdim olunub. Azərbaycanın Meksika Birləşmiş Ştatları

rındakı səfirliyinin yarmarkadakı guşosunda "Made in Azerbaijan" brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan guşosunu ziyarət edənlər, həmçinin milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

Səfirliyin guşəsi ictimaiyyətin geniş marağına səbəb olub.

Yarmarkadan əldə olunan vəsait təşkilat tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcək.

## "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq, "Səba" ASC-nin Direktorlar Şurasının qərarına əsasən, 30 iyun 2023-cü il tarixdə saat 15:00-da Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

Ümumi Yığıncağın gündəliyində aşağıdakı məsələnin müzakirəsi daxil edilmişdir:  
- "Səba" ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları barədə.

Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırılır ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında tanış olmaq hüququna malikdirlər.

Ümumi Yığıncağın keçirilməsi üçün ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1, "Səba" ASC-nin baş ofisi. Gündəliklə əlaqədar münasibət bildirilməsi üçün əlaqə telefonu: (+994 55) 254-07-27.

İdarə Heyəti



## AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)

2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla  
təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

- 050406 Maliyyə
- 050409 Mühəsibat
- 050405 İqtisadiyyat
- 050401 Beynəlxalq ticarət və logistika
- 050410 Statistika
- 050408 Menecment
- 050404 Dövlət və bələdiyyə idarəetməsi
- 050402 Biznesin idarə edilməsi
- 050407 Marketing
- 050807 Sosial iş
- 050504 Ekologiya
- 050616 İnformasiya texnologiyaları
- 050615 İnformasiya təhlükəsizliyi
- 050509 Kompüter elmləri
- 050638 Sənaye mühəndisliyi
- 050606 Ekologiya mühəndisliyi
- 050635 Qida mühəndisliyi
- 050622 Maşın mühəndisliyi
- 050623 Materiallar mühəndisliyi
- 050619 Kommunikasiya sistemləri mühəndisliyi
- 050607 Elektrik və elektronika mühəndisliyi
- 050306 Dizayn (sahələr üzrə)

### UNEC-in Zaqatala filialı üzrə

- 050406 Maliyyə
- 050405 İqtisadiyyat
- 050409 Mühəsibat
- 050408 Menecment
- 050616 İnformasiya texnologiyaları
- 050402 Biznesin idarə edilməsi
- 050407 Marketing
- 050810 Turizm işinin təşkili

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada <https://portal.edu.az/> və <http://www.kabinet.unec.edu.az> internet linkləri vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə <https://portal.edu.az/> və bundan sonra isə <http://www.kabinet.unec.edu.az> portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Sənədlərin qəbulu 2023-cü il may ayının 17-dən avqust ayının 31-dək aparılacaq.

**Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:**

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotosəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.

**QEYD:** 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmışdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Akademik Həsən Əliyev küçəsi, 135, otaq 518

Tel.: (012) 564 38 92

Mobil: (070) 578 08 59 (həmçinin WhatsApp ünvanı)

Facebook ünvanı: <https://www.facebook.com/unecetkraralitehsil/>

Rektorluq

## Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 may 2023-cü il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 2 nəfər fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agentliyinə verilməmiş lisenziyalar ləğv edilmişdir.

### "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən ləğv olunan lisenziyaların siyahısı

Nö	Lisenziya sahibinin adı	Lisenziyanın verilmə tarixi	Lisenziyanın nömrəsi	VÖEN
1	Cəfərov Arzu Mahir oğlu	01.10.2010	000366	1601234882
2	Əsgərov Əli Qismət oğlu	07.08.2012	000717	2100002772
3	"FİNTREND" BOKT MMC	17.04.2019	SA-0146	2002961101

## Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilib

Əvvəli 1-ci sahə.

Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraqla müqabilində məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərin siyahısını Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə veridiyi tapşırıqları yerinə yetirib.

Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına

açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılıb və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən yutub kanalları və digər sosial şəbəkələrdə paylaşıb.

Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərində parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan

Respublikası vətəndaşları arasında yayılmasını təşkil edib.

Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müsbət olunan hərəkatların planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyəti cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra edib.

Əhmədov Rəşad Əhmədov oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

## OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə  
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı  
qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azər mətbuatçıyı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,  
redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



## "Azpetrol" şirkəti Zəfər yolu üzərində sayca 100-cü yanacaqdoldurma məntəqəsini istismara verdi

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" brendi bu gün önəmli hadisəni qeyd edir. Şirkətin sayca 100-cü yanacaqdoldurma məntəqəsi işğaldan azad olunmuş Füzuli şəhərində istismara verildi.

Hadisəni önəmli edən həm yanacaqdoldurma məntəqəsinin Zəfər yolunun üzərində yerləşməsi, həm də 2023-cü ilin Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümü münasibəti ilə "Heydər Əliyev İli"nin qeyd edilməsidir. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, bu gün istismara verilən modul tipli "Füzuli YDM" işğaldan azad olunmuş ərazilərdə "Azpetrol"un sayca 4-cü məntəqəsidir. Yeni yanacaqdoldurma məntəqəsində AI-92,



Premium və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 4 yeni iş yeri yaradılıb. Beləliklə, "Ağal YDM", "Hadrut YDM" və "Suqovuşan YDM"nin işçilərini nəzərə alaraq, "Azpetrol" şirkəti işğaldan azad edilmiş ərazilərdə artıq 17 daimi iş yerinin açılmasını təmin edib.

"Azpetrol" şirkəti strateji inkişaf planına uyğun olaraq, Azərbaycanın yanacaqdoldurma bazarında lider mövqeyini

bundan sonra da möhkəmləndirəcək, yanacaqdoldurma şəbəkəsinə və əhatə dairəsinə genişləndirəcək, təkli edilən xidmətlərin çeşidi və keyfiyyətini daim artıracaq.

"Azpetrol" şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - "Spartak", 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 100 yanacaq-

doldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişinləşməyə xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sızılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobazası, yanacaqın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən artıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sızılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobilə enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə işə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

## Azərbaycanda "Kərimə" dövlətini qurmaq istəyən "müqavimətçi dəstə" saxlanılıb

Əvvəli 1-ci sahə.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rulfulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahsız iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiyası quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə "müqavimətçi dəstələr" təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rulfulla Axundzadə vatsap, teleqram və digər anı mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və "molotov kokteyli" hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib.

Əməliyyat zamanı "Qisas 313" adlı qrupun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəmli Musayev, eləcə dəstə qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.

Rulfulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərinin radikal meyillərini daha da güclənməsinə şərait yaratdı.

Qrup üzvləri Rulfulla Axundzadənin göstərişi ilə respublika ərazisində "Kərimə" dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları "müqavimətçi dəstə"yə əlavə edə bələklərinə və bu kimi çirkin əməllərinə müqəddəs "Qurani-Kərim"i də alət edənlər onları and içiblər.


Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığın-

dakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çəşnlik yaratmaq məqsədilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşılıblar.

R.Axundzadə həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərdə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb.

R.Axundzadə ölkə ərazisində xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin "ifşa" olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə fəal olmaları barədə tapşırıqlar verib.

Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanı dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



<p><b>BAŞ REDAKTOR</b></p> <p><b>Bəxtiyar SADIQOV</b></p>	<p><b>Əlaqə telefonları:</b></p> <p>Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68</p> <p>Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39 İnsanitar siyasət şöbəsi - 538-56-60</p> <p>Məsul katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,</p> <p>Məsul katib müavinləri - 539-44-91, Fotoilustrasiya şöbəsi - 538-84-73,</p> <p>Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87,</p> <p>İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəsibatlıq - 539-59-33</p>	<p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə</p> <p>contact@azerbajian-news.az</p> <p>az.reklam@mail.ru</p>	<p>www.azerbajian-news.az</p>	<p><b>Qeydiyyat № 1</b></p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir</p>	<p><b>Gündəlik rəsmi dövlət qəzeti</b></p> <p><b>Tiraj 5792</b></p> <p><b>Sifariş 1224</b></p> <p><b>Qiyəti 40 qəpik</b></p>
---	---	--	-------------------------------	--	--